

QOY ƏDALƏT ZƏFƏR ÇALSIN!



"SƏS" qəzeti mənim
üçün ən əziz qəzətdir

Ilham Aliyev

SƏS

Qəzet 1991-ci il yanvarın 11-dən çıxır



Nº 129 (5849) 19 iyul 2019-cu il. "Əlincə" Azərbaycan Xeyriyyə Cəmiyyətinin orqanı. Qiyməti 40 qəpik

Azərbaycan dövlətinin qətiyyətli mövqeyi

*Prezident İlham Əliyev: "Dağlıq Qarabağın Azərbaycandan
ayrılması mexanizmi yoxdur və ola da bilməz"*



3

Azərbaycanın Baş Nazirinin
müavini BMT-nin Yüksek
Səviyyəli Siyasi
Forumunun Nazirlər
Segmentində çıxış edib



4

Abraham Kuper:
"Azərbaycan tolerantlıq
ənənələri və dinlərarası
dialoga dair nümunəvi
modelə malikdir"



12

"Siyasi mühacir"
məsələsi şışdi və
partladı!



19 iyul 2019-cu il

Azərbaycan dövlətinin qətiyyətli mövqeyi

Prezident İlham Əliyev: “Dağlıq Qarabağın Azərbaycandan ayrılmazı mexanizmi yoxdur və ola da bilməz”

Son günlər Ermənistan mətbuatında Nikol Paşinyanın hakimiyyətinin siyasetini tənqid edən yazıların sayı artıb. Ekspertlər rəsmi İrəvanın səriştəsiz xarici siyaset yeritdiyindən daha açıq bəhs edir, baş nazir Nikol Paşinyanın xalqla qeyri-səmimi davrandığı barədə yazırlar. Konkret olaraq, erməni ictimaiyyətinin Dağlıq Qarabağla bağlı danışqlarda nələrin müzakirə edildiyindən xəbərdar olmadığı haqqında informasiyalar yayılır. Hakimiyyət nümayəndələrinin bunları gizlətməsinin səbəbini anlamağa çalışırlar. Burada maraqlı olan özünü xalqın içindən çıxmış siyasetçi hesab edən və bu şurə altında hakimiyyətə yiyələnən N.Paşinyanın reallığı xalqdan gizlətməsidir. Aydın görünür ki, baş nazir və komandası öz cəmiyyəti ilə səmimi olmayı bacarmır. Səbəb nədir?

Elxan Şahinoğlu: “Tonoyan 180 dərəcə fərqli “biz sülh istəyirik” deyirsə, bu açıqlamanın da arxasında Nikol Paşinyanın isteyi dayanır”

“Atlas” Araşdırımlar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu bildirib ki, bu gün Tonoyan 180 dərəcə fərqli “biz sülh istəyirik” deyirsə, bu açıqlamanın da arxasında Nikol Paşinyanın isteyi dayanır. Çünkü özü də son çıxışında sülhün vacibliyindən ağız dolusu danışdı. Paşinyanın və onun nazirlərinin tez-tez mövqelərini dəyişmələri Ermənistanın indiki hakimiyyətinin Qarabağ münaqişəsinin həlli ilə bağlı baxışının formallaşmaması ilə əlaqəlidir: “Paşinyan özü də etiraf etmişdi ki, köhnə hakimiyyətin xarici işlər naziri ilə qapalı görüş keçirib, keçmiş danışqların təfərruatlarını dəqiqləşdiriblər. Ele Paşinyanın Azərbaycan Prezidenti ilə 3 görüşü də münaqişənin həllinə təsir etməyen kiçik detallar üzərində qurulmuşdu. Bu arada, ən doğru açıqlama Paşinyanın xanımından gelib. Erməni baş nazırın xanımı deyib ki, Ermənistanın minlərlə esəri heç nəye görə Qarabağda ölüb. Beli, illerdər biz de bunu deyirik. Böyük ehtimalla xanımı kimi Paşinyan da evdə bu ifadəni işlədib. Sadəcə, özü bu ifadəni rəsmən işlətse, hakimiyyətini laxlaşdır, ona görə də, xanımının açıqlaması vəsítəsilə erməni cəmiyyətinin nəbzini yoxlaysı.

Bax, budur Azərbaycan diplomatiyası qarşısında Paşinyanın diz çökəməsi. Bu baş verənlər, ondan xəbər verir ki, işgalçıya qarşı təzyiqi bir an belə azaltmaq olmaz. Hücum diplomatiyası + snayperlərimizin dəqiq atəşləri davam etməlidir. Və bu gün atəşkəsin pozulması bizi yox, Ermənistan hakimiyyətini narahat etməlidir və edir də. Və baş verənlərə əsaslanaraq, demək olar ki, Paşinyan bununla manevr siyaseti aparır. Çünkü mərhələli həll planında maraqlı deyil. Paşinyan çalışır ki, münaqişənin həllində danışqlar prosesi davam edərək, status-kvo qorunsun. Bu da, keçmiş hakimiyyətin siyasetinin davam etməsidir. Ancaq Paşinyan anlamalıdır ki, Azərbaycan bu kimi danışqlara kəskin şəkilde imkan vermeyəcək. Əger bir ölkəyə quldur dəstə rəhbərlik edirse, bu siyasetin sonu yoxdur.

Prezident İlham Əliyev bütün çıxışlarında bəyan edir ki, bu gün qarşida duran əsas



məqsəd bütün beynəlxalq təşkilatlarda öz siyasi və diplomatik fəaliyyətimizi daha da gücləndirmek və məsələnin tezliklə həllinə nail olmaqdır. Bu Azərbaycanın dünyadanın ən nüfuzlu təşkilatlarda Dağlıq Qarabağ probleminin müzakirəyə çıxarılmasına, bu məsələ ilə bağlı qərar və qətnamələrin qəbuluna nail olması aparılan uğurlu xarici siyasetin nəticəsidir. Lakin əsas məqsəd bu qərarların həyata keçirilməsi istiqamətində səyəri artırmaqdır. Dünya həqiqəti görür, haqqı-edaleti dəstəkləyir, lakin həlleddi məqam yetişəndə, tərəddüdlər ortaya çıxır. Daha dəqiq desək, işğalçının adı ilə çağırılması bu günədək dünya üçün mühüm problemə çevrilib. Niyə? Ele bizi düşündürən de bu suadır. Təkrarən də olsa, bu faktı qeyd etməliyik. 1992-ci ildə Dağlıq Qarabağ probleminin nizamlanması missiyasını yerinə yetirmək məqsədilə ATƏT-in Minsk Qrupu yaradıldı. Həmin vaxtdan 27 il ötür. Həmsədələrin bölgəyə səfərləri, münaqişəli tərəflərin dövlət başçılarının görüşlərinin təşkil olunmasında göstərdikləri səyələr, öz aralında müükirələr aparmaları və s. məlum olan olaylardır. Amma bu gün xalqımızı maraqlandıran konkret nəticədir. Ulu Önder Heydər Əliyev həmsədələrin vasitəciliğin missiyasına münasibet bildirərkən, daim bu fikri vurgulayırdı ki, bu vəzifə yalnız bölgəyə nəticəsiz səfərlərdən ibarət deyil. Münaqişənin beynəlxalq probleme çevriləməsi həllinə uzanmasında əsas amillərdən biridir. Hər bir dövlət məsələyə öz maraqları baxımdan yanaşır və marqların toqquşması problemi həllini uzadır.

“Mən hesab edirəm ki, bizim atlığımız

addımlar həm danışqlar prosesində mövqeyimizin möhkəmlenməsinə, həm də bu məsələlər meşğul olan tərəflərin fəallaşmasına getirib çıxarıbdır. Bu gün dünyada açıq-aydın dərk edilir ki, bu bölgənin uğurlu inkişafı üçün dondurulmuş münaqişələr öz həllini tapmalıdır. Bu həll ancaq və ancaq beynəlxalq hüquq normaları və prinsipləri əsasında ola bilər, Azərbaycanın ərazi bütövlüyü bərpa olunmalıdır.” Prezident İlham Əliyev dəfələrlə qeyd edir ki, ərazi bütövlüyüümüzün temin olunmasına yönəlmış diplomatik səyələr daha da gücləndirilecek, silahlı qüvvələrin daha çevik idarəe edilməsi və texniki təchizatının modernləşdirilməsi sahəsində görülən işlər davam etdiriləcək, ordu-nun gücü və döyüş qabiliyyəti ardıcıl olaraq artırılacaq, əhalinin, xüsusilə də, gənclərin vətənpərvərlik təbiyəsi gücləndiriləcəkdir. Güclü ordu potensialı yaradılmaqla, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli yaxınlaşdırılır.

Dağlıq Qarabağa heç vaxt müstəqillik verilməyəcək

Təbii ki, Yerevan iqtidarı bu gerçəklilik dərk etmeli və bu yönə müvafiq addımlar atmalıdır. Çünkü bu addımlar atılmasa, münaqişə heç vaxt öz həllini tapa bilməz. Azərbaycandan güzəşt tələb etmək əsassızdır. Ən azı, ona görə ki, Bakı hökuməti mümkün olan bütün güzəştleri edib. Danışqların bu qədər uzanması Ermənistana edilə biləcək ən böyük güzəstdir. Bu gün bölgədə Azərbaycanla rəqabət aparmaq iqtidarında olan

ikinci bir dövlət yoxdur. Bizim həm iqtisadi potensialımız, həm də herbi gücümüz Ermənistandan qat-qat üstündür. Digər tərefdən, Ermənistan işğalçılıq siyasetinin ağır fəsadları yaşayır. Ölək bütün iqtisadi layihələrdən kənardə qalıb, ölkədə böhran baş alıb gedir. Çıxış yolu isə birdir - Azərbaycan torpaqlarını öz xoşluğu ilə boşaltmaq. Əks-təq-dirdə, Azərbaycan özü bunu etməyə məcbur olacaq.

Məlumdur ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması istiqamətində son on altı ilde Ermənistən və Azərbaycan prezidentlərinin və xarici işlər nazirlərinin xeyli görüşləri olub. Azərbaycanın mövqeyinin deyişməz olduğunu bəyan edən Prezident İlham Əliyevin sərt bəyanatları, təbii ki, işğalçı Ermənistəni, ona havadərlik edən dövlətləri və təşkilatları ciddi düşündürməlidir. “Dağlıq Qarabağın Azərbaycandan ayrılmazı mexanizmləri yoxdur və ola da bilməz. Bütün təzyiqlərə baxmayaraq, bu mövqeyi biz axıra qədər müdafiə edəcəyik.”

Beləliklə, siyasi istiqaməti məlum olmayan və ümumiyyətə, dövlətçilikdə naşı olan Paşinyanın nala-mixa vurması ölkədə hansıa yenilik və etmir. Əksinə, ermənilər dəha aydın tərzədə görürler ki, onların rifahi, ümumiyyətə, xalq olaraq varlıqları Azərbaycanla normal münasibətlərdən keçir. Belə münasibətlər qurulmayana və işgal faktına son qoyulmayana qədər Azərbaycan Ermənistən, dövlət olaraq, çöküşünü davam etdirəcək.

A.SƏMƏDOVA

BMT Baş katibinin müşaviri Azərbaycanda aparılan sosial-iqtisadi islahatları yüksək qiymətləndirib

Azərbaycanın Baş Naziri-nin müavini, Dayanıqlı İnkışaf üzrə Milli Əlaqələndirmə Şurasının sədri Əli Əhmədov BMT Baş katibinin inkışaf və əlaqələndirmə məsələləri üzrə müşaviri Robert Piper və Misi-rin Planlaşdırma, Monitoring və Ad-ministrativ İslahat-lar naziri xanım Hala Əlsaid ilə görüşüb.



İkinci dəfə BMT-nin Yüksək Səviyyəli Siyasi Forumunda ikinci Könüllü Milli Hesabatın təqdim olunduğunu vurğulaya-raq, bütün bunların ölkəmizin DİM-lərə nail olunmasında sərgilədiyi müsbət yanaşmanın nümunəsi olduğunu diqqətə çatdırıb. Robert Piper DİM-lərə nail olunmasında bütün maraqlı tərəflərin prosesə cəlb olunmasının vacibliyini qeyd edərək, xüsusilə bu istiqamətdə dövlət-özəl sektor tərəfdəşliginə



AZƏRTAC xəber verir ki, Robert Piper ilə görüşdə Əli Əhmədov Azərbaycanın BMT-nin müxtəlif ixtisaslaşmış qurumları ilə əməkdaşlığının uğurlu davam etdiriləcəkini, bu əməkdaşlıq çerçivəsində bir sıra uğurlu layihələrin həyata keçirildiyini, o cümlədən ölkəmizin BMT-nin Dayanıqlı İnkışaf Məqsədləri təşəbbüsünə qoşulması ilə təşkilatla əməkdaşlıqda yeni səhifə açıldıığını vurğulayıb. Azərbaycanın Dayanıqlı İnkışaf Məqsədlərinə nail olunmasında da ön sıralarda olmayı planlaşdırıldığı, bu məqsədlə ölkədə bütün fəaliyyət planları, strategiyalar və dövlət proqramlarının DİM-lərə uyğunlaşdırıldığı diqqətə çatdırılıb.

Bundan başqa, Ermənistən işgalçılıq siyaseti nəticəsində Azərbaycan torpaqlarının 20 faizinin işgal olunduğu, 1 milyondan çox azərbaycanının yurd-yuvalarından qəçqin və məcburi köckük dündüyü və bütün bunların ölkədə Dayanıqlı İnkışaf Məqsədlərinə nail olunmasında çətinliklər yaratdığı qeyd edilib. Bu məqsədlə dövlət tərəfindən qəçqin və məcburi köckünlərin məşgulluluğunu təmin edilməsi, onların sosial xidmətlərə çıxışının artırılması və maddi rıfah halının yaxşılaşdırılması istiqamətdə tədbirlərin görüldüyü vurğulanıb.

Baş katibin müşaviri Robert Piper BMT sistemində aparılan islahatlar barədə məlumat verib və bu dəyişikliklərin ölkələrlə əməkdaşlıqda daha səmərəli nəticələr nail olunacağını söyləyib. O, Azərbaycanda aparılan sosial-iqtisadi islahatları və ölkəmizin DİM-lərin həyata keçirilməsində göstərdiyi səyləri yüksək qiymətləndirib. Baş katibin müşaviri Azərbaycanda qısa müddət ərzində DİM-lərə integrasiya istiqamətdə görülen işləri, habelə regionda və MDB məkanında ilk ölkə olaraq Azərbaycan tərəfindən

Azərbaycanın Baş Nazirinin müavini BMT-nin Yüksək Səviyyəli Siyasi Forumunun Nazirlər Seqmentində çıxış edib

ABŞ-in New York şəhərində səfərdə olan Azərbaycan Respublikası Baş Nazirinin müavini Əli Əhmədov BMT-nin Yüksək Səviyyəli Siyasi Forumunun dövlət və hökumət rəsmilərinin iştirak etdikləri Nazirlər Seqmentində çıxış edib.



AZƏRTAC xəber verir ki, Əli Əhmədov Azərbaycanda həyata keçirilən sosial-iqtisadi islahatlar, o cümlədən inklüziv və bərabər keyfiyyətli təhsilin təmin edilməsi, dayanıq-lı iqtisadi artımın, tam və səmərəli məşgulluğun, layıqli işlə təmin olunmanın dəstəklənməsi, "heç kimin geride qalmaması" prinsipinə əsaslanaraq əhalinin həssas təbəqəsinin sosial vəziyyətinin yaxşılaşdırılması barədə etrafı məlumat verib. O, son 15 ilde 2 milyondan çox iş yerinin yaradıldığını, əməkhaqları və pensiyaların dəfələrlə artırıldığını, sosial infrastrukturun əhəmiyyəti dərcədə yaxşılaşdırıldığını diqqətə çatdırıb.

Baş Nazirinin müavini Azərbaycanda Dayanıqlı İnkışaf Məqsədlərinin (DIM) icrası istiqamətdə fəaliyyətlərin səmərəli əlaqələndirilməsi məqsədilə yüksək səviyyəli Milli Əlaqələndirmə Şurasının yaradıldığını, DİM-lərə integrasiya prosesinin davam etdirildiyini və bütün maraqlı tərəflərin bu prosesə cəlb edilməsi üçün respublika səviyyəsində müxtəlif ictimai dini məmələlərin həyata keçirildiyini bildirib.

Eyni zamanda, Baş Nazirinin müavini, ölkəmizdə DİM-lərə nail olunması istiqamətdən əsas çətinliklərdən bəhs edərək Ermənistən-Azərbaycan Dağlıq Qarabağ münaqışının haqqında beynəlxalq ictimaiyyətin nümayəndələrini bir daha məlumatlandırb, münaqışə neticəsində erməni işgalçılardan tərəfindən Azərbaycan torpaqlarının 20 faizinin işgal olunduğunu və 1 milyondan çox soydaşımızın yurd-yuvalarından qəçqin və məcburi köckün dündüyü, bütün bunların ölkədə dayanıqlı inkışaf məqsədlərinə nail olunmasında çətinliklər yaradıldığı diqqətə çatdırıb. O, BMT-nin Təhlükəsizlik Şurasının münaqışəyə dair qəbul etdiyi qətnamələrin hələ də yerinə yetirilməyini vurğulayıb.

Sem Braunbek: "ABŞ Azərbaycan ilə əməkdaşlıqda maraqlıdır"

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı cari ilin 16-18 iyul tarixlərində Vaşinqtonda keçirilən Din Azadlığının İreliləndirməsi üzrə Nazirlər Konfransı çərçivəsində iyulun 16-da ABŞ Dövlət Departamentinin beynəlxalq din azadlıqları sahəsində xüsusi tapşırıqlar üzrə səfiri Sem Braunbek ilə görüşüb.

Komitədən AZƏRTAC-a bildiriblər ki, M.Qurbanlı ölkəmiz haqqında,



əsası ulu önder Heydər Əliyev tərəfindən qoylan və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən müasir Azərbaycanın dövlət-din münasibətləri modeli, ölkəmizdəki dini durum barədə etrafı məlumat verib. Komitə sədri tolerantlığın və multikulturalizmin ölkəmizdə çox möhkəm təməl sütunlarının, zəngin tarixi ənənələrinin olduğunu və bu ənənələrin Azərbaycan dövləti tərəfindən inkışaf etdirildiyini qeyd edib. 35-i qeyri-İslam olmaqla 942 dini icmanın dövlət qeydiyyatına alındığını vurğulayan Komitə sədri bildirib ki, Azərbaycan dünyəvi dövlət olmasına baxmayaq, dini konfessiyalar hər zaman dövlətin diqqət və qayğısı ilə əhatə olunub.

Görüş zamanı Azərbaycan həqiqətləri barədə də danışan Mübariz Qurbanlı Ermənistən-Azərbaycan Dağlıq Qarabağ münaqışının nəticəsində işgal olunmuş torpaqlarımızda dini-tarixi abidələrin məhv edildiyini vurğulayıb.

S.Braunbek Azərbaycan haqqında məlumatlı olduğunu, ABŞ-in Azərbaycanla əməkdaşlıqda maraqlı olduğunu bildirib. Həmçinin ulu önder Heydər Əliyevlə görüşlərini xatırladıraq bu təəssüratların onun yaddaşında silinməz iz buraxdığını vurğulayıb. Eyni zamanda, ölkəmizdə müxtəlif dinlərin və xalqların dinc birgəyəşayışının, eləcə də uzun əsrlərdən bəri Azərbaycanda mövcud olan yəhudü icmasına göstərilən diqqət və qayğının yüksək səviyyədə olmasının məmənluqlu qarşılığının qeyd edib. Daha sonra təreflər konfrans çərçivəsində imzalanacaq bayanatlar barədə fikir mübadiləsi aparıblar. Sonda Azərbaycandakı dini icmaların fəaliyyəti, ölkəmizin tolerantlıq və multikulturalizm ənənələrini eks etdirən və DQİDK-nin dəstəyi ilə nəşr edilmiş ədəbiyyatlar S.Braunbekə təqdim edilib.

Qeyd edək ki, S.Braunbek 1996-2011-ci illərdə ABŞ-in Kanzas ştatının qubernatoru vəzifələrində çalışıb. O, 2018-ci ilin fevralında ABŞ Prezidenti D.Tramp tərəfindən Dövlət Departamentinin xüsusi tapşırıqlar üzrə səfiri vəzifəsinə təyin olunub. Görüşdə Azərbaycan nümayəndə heyəti ilə birgə ölkəmizin ABŞ-dakı səfirliliyinin əməkdaşları da iştirak ediblər.

19 iyul 2019-cu il

Abraham Kuper: "Azərbaycan tolerantlıq ənənələri və dinlərarası dialoqa dair nümunəvi modelə malikdir"

Vaşinqtonda keçirilən "Din Azadlığınıñ İrlilié dilməsi üzre Nazirlər Konfransı çərçivəsində bu ölkədə səfərdə olan Azərbaycan nümayəndə heyətinin rəhbəri, Dini Qurumlarla İş üzre Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı iyulun 17-də amerikalı yazıçı Joel Rosenberqlə görüşüb.

Bu barədə AZERTAC-a Komitənin mətbuat xidmətindən məlumat verilib. Komitə sədri ölkəmiz, onun tarixi, dövlət-din münasibətləri haqqında etraflı məlumat verib, tolerantlığın və multikulturalizmin Azərbaycanda çox möhkəm teməl sütunlarının, zəngin tarixi ənənələrinin olduğunu və bu ənənələrin dövlət tərəfindən inkişaf etdirildiyini qeyd edib. M.Qurbanlı ölkə əhalisinin 96 faizinin mənsub olduğu İslam dini ilə yanaşı, digər dinlərin nümayəndələrinin də qarşılıqlı anlaşma, məhrəban qonşuluğu və əmin-amanlıq şəraitində yaşıdlıqlarını diqqətə çatdırıb. O bildirib ki, Azərbaycan dünyəvi dövlət olmasına baxmayaq dini konfessiyalar her zaman dövlətin diqqət və qayğısı ilə əhatə olunur, məscidlərlə yanaşı, kilsələr və sinanqlar da dövlət tərəfindən təmir və bərpa edilir, yeniləri inşa olunur. Hər il dövlətimizin başçısı tərəfindən dini konfessiyaların fəaliyyətlərinin dəstəklənməsi məqsədilə maliyyə vəsaiti ayrılır.

Qeyd edək ki, J.Rosenberg "Ny-York Tayms" nəşrinin best-seller hesab olunan, 5 milyon nüsxə ile buraxılmış 13 roman və 5 publisistik əserin müəllifi olmaqla yanaşı, həm de "Coşua" Xeyriyyə Fonduna rehbərlik edir.

M.Qurbanlının rəhbərlik etdiyi nümayəndə heyəti iyulun 17-də ABŞ-in yəhudü icmasının nüfuzlu qurumlarından olan Simon Vizental Mərkəzinin təsisçisi Abraham Kuper və yevangelist icmasının nümayəndəsi Connı Murla da görüşüb. Azərbaycanın ABŞ-dakı səfirliyində keçirilmiş görüşdə ölkəmizin nümunəvi tolerantlıq siyasetindən bəhs edən Dövlət Komitəsinin sədri Azərbaycanda fəaliyyət göstərən dini konfessiyalar arasındakı tolerant münasibətin qarşılıqlı hörmət və əməkdaşlığı, bir-birini dəstəkləmək prinsipinə əsaslandığını bildirib. O, Azərbaycan xalqının dözümlülük keyfiyyətinin, ölkədə hökm sürən tolerantlıq mühitinin qorunub-saxlanılması istiqamətində ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu din siyasetinin Prezident İlham Əliyev tərəfindən



ügurla davam etdirildiyini vurğulayıb. Dövlətin qarşısına qoyduğu məqsədlərdən birinin bu mühiti qoruyub-saxlamaq və təşviq etmək olduğunu deyən Mübariz Qurbanlı ölkədə güclü tolerantlıq ənənələrinin getdikcə daha da möhkəmləndirilməsinin Azərbaycanın dünyada multikulturalizmin mərkəzlərində birinə çevirdiyini vurğulayıb.

Abraham Kuper dinlərə münasibətə tolerantlıq, sünni və şiələr arasındakı vəhdəti ilə seçilən Azərbaycanın bu spesifik xüsusiyyətlərinə görə bütün dünyada fərqləndiyini vurğulayıb. O, bunun mütərrəqi dönyanın və bənəlxalq qurumların rəsmilərinin etraf etdikləri fakt olduğunu deyib. Ölkəmizin tolerantlıq ənənələri və dinlərarası dialoqa dair nümunəvi modelə malik

olduğunu diqqətə çatdırıb. A.Kuper yəhudü icmalarına göstərilən diqqət və qayğıya görə təşəkkürünü bildirib.

Yevangelist icmasının nümayəndəsi Connı Mur Azərbaycanın dünyaya birləşəşmiş nümunəsi nümayiş etdirdiyini və bu modelin kökündə dini azadlıqların təmin edilmesinin dayandığını vurğulayıb.

Hər iki görüşdə dünyada tolerantlıq, dinlərarası dialoq dəstəkləyen və bu prosesdə aktiv iştirak edən Azərbaycanın hazırda dinlərarası və mədəniyyətlərarası dialoqun aparıcı qüvvəsinə çevrildiyini, bu istiqamətdə müxtəlif konfrans və forumlara ev sahibliyi etdiyini diqqətə çatdırıb. M.Qurbanlı cari ilin noyabrında Bakıda keçirilməsi nəzərdə tutulan "Dünya dini liderlərinin II Bakı sammiti", o cümlədən Bakı şəhəri "Şərqdə Ulduz" Xristian və Bakı şəhəri "Yevangelist Xristian Baptistlərin Kilsəsi" dini icmalarının bu günlərdə DQİDK-da yenidən qeydiyyatdan keçməle-



Düşmən atəşkəsi pozub, DSX rəisi hadisə yerində olub

Dünen saat 00:20

radələrində Ermənistan Silahlı Qüvvələrinin bölmələri tərefindən Ermənistanın Noyemberyan rayonunun



Zorakan kəndi istiqamətindən iri çaplı silahlardan atəş açılmaqla atəşkəs rejimi pozulub, Qazax rayonunun II Şıxlı kə-



di yaxınlığında sərhəd döyüş məntəqəsinin mövqələri atəşə tutulub. SIA-nın Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinə istinadla verdiyi məlumatata görə, cavab atəşi ilə düşmən susdurulub.

Hadisə zamanı Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının "Qazax" sərhəd dəstəsinin sərhəd döyüş məntəqəsində döyüş növbəsində xidmət aparan əsgər Ceyhun Bayramov yaralanıb. Sərhədçi əsgər dərhal təxirəsalınmaz tibbi yardım göstərilib və hazırlı həyat üçün təhlükə yoxdur.

Dövlət Sərhəd Xidmətinin reisi, general-polkovnik Elçin Quliyev hadisə yerində olub, sərhəd döyüş məntəqəsinin şəxsi heyəti ilə görüşüb, xidməti-döyüş fəaliyyətinin daha da gücləndirilməsi istiqamətində müvafiq tapşırıqlar verib.



Zakir Həsənov İran İslam Respublikasının ölkəmizdəki səfiri ilə görüşüb



Iyul 18-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov İran İslam Respublikasının ölkəmizdəki fəvqələdə və selahiyəli səfiri Cavad Cahangirzadə ilə görüşüb. Müdafiə Nazirliyindən SIA-ya verilən məlumatata görə, Zakir Həsənov Azərbaycan-İran münasibətlərinin inkişafında ölkə başçılarının görüşlərinin mühüm rol oynadığını qeyd edərək hərbi sahədə də əməkdaşlığın uğurla davam etdirildiyini vurğulayıb. Nazir "Bənəlxalq Ordu Oyunları-2019" yarışları çərçivəsində ölkəmizin ərazi sularında təşkil olunacaq "Dəniz Kuboku-2019" müsabiqəsində Azərbaycan və İran hərbi dənizçilərinin birgə iştirakını Xəzər dənizinin təmən edilməsine töhfə kimi deyərləndirib.

Diplomat isə öz növbəsində iki ölkə arasında hərbi sahədə əməkdaşlığın inkişaf etməsinin regional təhlükəsizliyin təmin olunmasına vacib amil olduğunu qeyd edib. Tərəflər hərbi sahədə əməkdaşlığın genişləndirilməsi və hər iki ölkənin hərbi nümayəndələrinin qarşılıqlı səfərlərinin təşkili barədə fikir mübadiləsi aparıblar.

Görüşdə Azərbaycan ilə İran arasında hərbi əməkdaşlığın mövcud vəziyyəti, hərbi-texniki, hərbi təhsil və hərbi tibb sahələrində əlaqələrin inkişaf perspektivləri, eləcə də regional problemlər müzakirə olunub.

Almanyanın "Diplomatices Magazin" jurnalında Azərbaycan haqqında məqalə dərc edilib

Almanyanın "Diplomatices Magazin" jurnalında Azərbaycan haqqında məqalə dərc edilib. Məqalədə müsəlman Şərqində ilk demokratik və dünyəvi respublika hesab edilen Azərbaycan Xalq Cumhuriyyətinin 1918-ci il mayın 28-də yaradıldığı, Cumhuriyyətin banisi və dövlət xadimi Memmed Əmin Rəsulzadənin Azərbaycanın müstəqilliyini bəyan edərək "Bir kərə yüksələn bayraq bir daha enməz" fikri vurğula-



Fransanın Azərbaycan ilə tanışlıq coğrafiyası genişlənir

Azərbaycan milli mədəniyyətinin, dəyərlərinin qorunması və dünyanın müxtəlif qitələrinə layiqincə təmsili dövlətin mədəniyyət siyasetinin əsas istiqamətlərindən biridir. Bu istiqamətdə Heydər Əliyev Fonduñun da həyata keçirdiyi layihələr geniş sferanın əhatəliyi və əhəmiyyəti baxımından önemlidir.

Sosial, mədəniyyət, səhiyyə, elm, təhsil və digər sahələrdə həyata keçirdiyi layihələr dünya ölkələrində belə eks-səda doğurur, ölkəmizin həqiqətlərini saysız insanlara təqdim edir. "Mədəniyyət və incəsənet xalqları, insanları bir araya gətirmek, daha yaxşı anlamaq üçün ən gözəl vasitədir" deyən Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fonduñun prezidenti Mehriban xanım Əliyeva milli dəyərlərimizin təbliği ilə bağlı irimiqyaslı layihələr həyata keçirir. Həqiqətən də, mədəniyyət və incəsənet ölkə həqiqətlərin təqdimində bir açardır. Belə ki, həm sənət nüma-



larının Şəki qrupundan olan 13 xalça və xalça eskizləri nümayiş olunur. Kannda artıq Azərbaycan mədəniyyəti günləri ənənəyə çevrilib Azərbaycan mədəniyyətin yaxından tanınmasını təşviq edən belə layihələr hər iki xalqın daha da yaxınlaşmasına, ikitərəfli münasibətlərin zənginləşməsinə töhfə verir.



yiş etdirilir, həm de Azərbaycan həqiqətləri sənətin müxtəlif növleri vasitəsi ilə dünya ictimaiyyətinə təqdim olunur. İncəsənetin imkanları sonsuzdur və o, heç bir məhdudiyyət tanınır.

Fonduñun təşəbbüsü ilə dünyanın müxtəlif ölkələrində reallaşan şaxəli layihələr dünya xalqlarını Azərbaycana daha da yaxınlaşdırır. Müxtəlif məzmunlu tədbirlər çərçivəsində həyata keçirilən layihələr də Mehriban xanım Əliyeva bir ideyanı gerçekləşdirir: Azərbaycanı təbliği etmək. Fonduñun fealiyyəti dövrünə nəzər salsaq ne qədər sayda bu məqsədlə layihələrin həyata keçirildiyinin şahidi olarıq. Reallaşan tədbirlərin əsasında Azərbaycanın ponaraması kifayət qədər aydın görünür. Elə bu günlərdə Kannda keçirilən Azərbaycan mədəniyyəti günləri görülen işlərin davamıdır. Heydər Əliyev Fonduñun Kann Festivalları ve Konqreslər Sarayı yaxınlığında "Dəniz Vağzalı" sərgi pavilyonunda "Yeni keşflər: Azərbaycan xalçaçılığında yeni motivlər" adlı xalça sərgisinin açılışı olub. Sərgidə Şəki xalçaçılıq məktəbi təqdim olunur. Fonduñun iki ildən çox müddətdəki zəhmətinin bəhərəsi olan bu sərgidə xalq rəssamı Eldar Mikayılladənin Azərbaycan xalça-



"Avqustun 18-dək davam edəcək sərgi çərçivəsində bu layihəye həsr edilmiş fransız və ingilis dillərində kataloq ziyarətçilərə təqdim olunaçaq. Vurğulamaq yerine düşər ki, fonduñun müxtəlif ölkələrdə, eləcə də, Fransada həyata keçirdiyi irimiqyaslı layihələr əhəmiyyət daşıyır. Bu xalqlar və dövlətlərə münasibətlərin sıxlaması baxımından da, müstəsna əhəmiyyətə malikdir. Layihələr Fransanın Azərbaycan ilə tanışlıq coğrafiyasının genişlənməsində əhəmiyyətlidir. Fransada sərgilər, festivallar və konsertlərin təşkili Azərbaycanı təkcə yeraltı sərvətləri ilə deyil, həm də bu yeraltı sərvətlərdən daha zəngin tarixi mədəni irlərə malik ölkə olduğunu dünya ictimaiyyətinə təqdim edir. Ölkəmizi Avropada, o cümlədən, dünyadan mədəniyyət besiyi hesab edilən Fransaya təqdimi, təbii ki, böyük sənətin üzə çıxarılması deməkdir. Belə məzmunlu tədbirlər Azərbaycanı təkcə neft və qazla zəngin bir ölkə kimi tanıtır. Ölkəmizin qədim tarixi və zəngin mədəniyyətə malik olduğunu göstərir.

Belə ki, Parisdə Heydər Əliyev Fonduñun və "Baku" jurnalının ingiliscə versiyasının dəstəyi və təşkilatlılığı ilə "Bakıya" uçuş: Müasir

Bildiyimiz kimi, dünya ölkələrinde Azərbaycan mədəniyyətinin tanıdılması ilə bağlı silsilə tədbirlər gerçəkləşir. Heydər Əliyev Fonduñun təşəbbüsü ilə Vatikanda "Azərbaycanın zəngin incilərinə tarixi baxış" adlı sərginin açılışı olmuşdu. Azərbaycan ilk müsəlman ölkəsidir

ki, Vatikanda mədəni dəyərlərinin nümayiş olunduğu sərgini təşkil etmiş oldu. Heydər Əliyev Fonduñun təşəbbüsü ilə təntənəli açılışı olan sərginin əhəmiyyətini artırın ən mühüm cəhət də, məhz bu amillə bağlıdır.

Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fonduñun təşəbbüsü ilə həyata keçirilən layihələr ölkələr arasında əməkdaşlığın inkişafında müstəsna xidmətləri ilə seçilir. Azərbaycan tarixinin və mədəniyyətinin bütün dövrlərinin yüksək səviyyədə təmsil olunduğu sərginin əsas cəhətlərindən biri də ölkəmizin mədəniyyətlerin və sivilizasiyaların kəsişmə nöqtəsi kimi təqdim olunması idi. Sərgide ilk insan məskənlərindən biri - Azərbaycan ərazisində tapılan arxeoloji materiallar nümayiş etdirildi. Təqdim olunan eksponatların hamısı Azərbaycanın mədəniyyətini və həyat tərzini layinqince təmsili idi desək, fikrimizdə

yanılmarıq. Müxtəlif sənətkarlıq nümunələrinin silahların, zinət əşyalarının və qədim misgərkəl məməlatlarının nümayiş olunduğu sərgidə UNESCO-nun Mədəni İrs Siyahısına daxil edilmiş Azərbaycan müğəm sənətinə və musiqi alətlərimizə də geniş yer ayrıldı. Qədim əlyazmalar, müxtəlif dinlər aid műqəddəs kitablar isə ölkəmizdə tolerantlıq ənənələrinin nə qədər güclü dayaqlara söykəndiyini bir daha göstərdi. Coğrafi mövqeyinə, naxış kompozisiyasına, rənglərin ahənginə və texniki xüsusiyyətlərinə görə Azərbaycan Xalçaçılıq Məktəbinin bütün istiqamətlərinin təmsil olunduğu bu sərgidə xalçalar milli və dünyəvi dəyərləri ilə qonaqlara təqdim olundu.

Roma şəhərindəki meşhur "Villa Borghese" Parkında böyük söz ustası dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin abidəsinin açılışı ölkələrimiz arasında əməkdaşlığın bir hissə olmaqla bərabər, dahi Nizaminin yaradıcılığının dünya ədəbiyyatına verdiyi töhfələri baxımından əhəmiyyətlidir. Əlbəttə ki, Nizamini İtaliyada yaxşı tanıyırlar. Onun əsərləri italyan dilinə tərcümə edilib, bütün yaradıcılığı başəri əhəmiyyət daşıyır. Nizami yaradıcılığı yüksək sənətkarlıq, ədalət, xeyirxahlıq düşüncələri ilə seçilir. Hələ orta əsərlərdə - Renessans dövründə bir çox Avropa edibləri Nizaminin əsərlərinə müraciət etmişdilər. Bu tədbirlər, layihələr Azərbaycanın milli dəyərləri, mədəniyyəti, incəsəneti, tarixinin təbliği ilə yanaşı, ölkələrarası mədəniyyət və qarşılıqlı münasibətlərin inkişafında önemlidir.

Təbii ki, Azərbaycan mədəniyyətinin və milli bənzərsizliyimin nümayishi üçün "Bakıya" uçuş: Müasir Azərbaycan incəsəneti" sərgisi daha bir məqamdır. Yüzlərlə xarici vətəndaş mədəniyyətimizin zəngin və sehri aləminə tamaşa etmək imkanındadır. Bu gün deyə bilərik ki, dünyanın bir sıra ölkələrində sənət-sevərlərə təqdim olunan sərginin coğrafiyası günü-gündən genişlənir. Londonda, Berlində, Parisdə keçirilən sərgi böyük maraqla qarşılanır. Bu sərgilərdə Azərbaycanın müasir incəsənetinin, faktiki olaraq, bütün istiqamətləri əksini təpib.

Bütün dünyani sürətli inkişafı və çiçəklənməsi ilə heyran qoyan Azərbaycan bu sərgilər vasitesi ilə qədim və zengin tarixə malik ölkə olmaqla yanaşı, Şərqdə ilk baletin, operanın yaradıcısı olduğu da diqqətə çatdırılır. Ölkəmizdə müxtəlif mədəniyyətlər, milletlər sülh şəraitində vahid bir ailə kimi yaşayırlar. Azərbaycan tolerant bir ölkədir. "Bakıya" uçuş: Müasir Azərbaycan incəsəneti" sərgisi Azərbaycanı dünyaya müasir, inkişaf edən və zəngin mədəni irsə malik ölkə kimi tanıtdırı bilir.

Azərbaycan kimi bir ölkə ilə hərəkətfli əməkdaşlığı inkişaf etdirmek Avropa üçün zəruridir.

Nəzakət ƏLƏDDİNQIZİ

19 iyul 2019-cu il

Prezident Administrasiyasının məsul işçiləri bölgelərdə vətəndaşların müraciətlərini dinləyiblər

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçiləri vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, iyulun 18-də Sabirabad, Tərtər, Zəngilan rayonlarının sakinləri ile görüşüb.

AZƏRTAC xəber verir ki, Prezident İlham Əliyevin tapşırıǵına əsasən keçirilən görüşlərdə sakinlərin qaldırıqları məsələlər diqqətən dinlənilib. Vətəndaşlar tərəfindən qaldırılan məsələlərin bir qismi yerində həll olunub, digər müraciətlər isə operativ araşdırılması və qanunvericiliyə uyğun həlli üçün nəzarətə götürülüb.

Görüşlərdə qeyd olunub ki, Prezident İlham Əliyevin regionların sosial-iqtisadi inkişafına göstərdiyi diqqət və qayğı nəticəsində respublikamızda müasir infrastruktur, istehsal və emal müəssisələri yaradılır, yeni iş yerləri açılır. Bütün bunlar, ilk növbədə, əhalinin sosial rifah halının daha da yaxşılaşdırılmasına yönəlib. Dövlətimizin başçısının da qeyd etdiyi kimi, yürüdülen siyasetin təməlində Azərbaycan vətəndaşı, onun rifah halının yaxşılaşdırılması dayanır. Son vaxtlar imzalanan ferman və sərəncamlar, sosial-iqtisadi sahədə aparılan İslahatlar Prezident İlham Əliyevin əhalinin sosial veziyətinin yaxşılaşdırılması istiqamətində həyata keçirdiyi tədbirlərin davamıdır.

Keçirilən görüşlərdə, həmçinin memur-vətəndaş münasibətlərinin sağlam zəmində quşulması, insanlara layiqli xidmet göstərilməsi, etik davranış qaydalarına əmel olunmasının vacibliyi bir daha vurğulanıb.

Sakinlər bölgelərdə vətəndaşların qəbulu və müraciətlərinə baxılması üçün rahat və əlavəlişli şərait yaradılmasından razılıqlarını ifadə edərək, göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Azərbaycan elminin yeni mərhələdə inkişafını nəzərdə tutan strategiya hazırlanır

Azərbaycan elminin yeni mərhələdə inkişafını nəzərdə tutan strategiya hazırlanır. Bu fikirləri AMEA-nın prezidenti, akademik Akif Əlizadə Rəyasət Heyətinin Azərbaycan Tibb Universitetində keçirilən səyyar iclasında səsləndirib. AMEA-dan AZƏRTAC-a bildirilib ki, A. Əlizadə "Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiya"nın başa çatdığını və strategiya çərçivesində həyata keçirilən tədbirlərlə bağlı ölkə rəhbərliyi qarşısında hesabat verildiyini qeyd edib. AMEA-nın prezidenti elmin yeni inkişaf yollarını müəyyənleşdirən 2020-2025-ci illərə dair strategiya planından, elmin davamlı inkişafını təmin etmək məqsədile sənəddə eks olunacaq fealiyyət programından söz açıb: "Burada AMEA-nın və bütövlükde Azərbaycan elminin gələcək inkişaf istiqamətləri öz əksini tapacaq, eyni zamanda, elmi qanunvericiliyə dair normativ-hüquqi sənədlərdə alim və mütəxəssislərin fealiyyətini genişləndirməyə imkan verən dəyişikliklərin edilməsi ilə bağlı təkliflər irəli sürüləcək. Strategiya planı Tehsil Nazirliyi, ali təhsil müəssisələri, eləcə də AMEA-nın elmi bölməleri, elmi müəssisə və təşkilatlarının birgə təklifləri əsasında hazırlanacaq. Sənədin yekun layihəsinin təsdiqlənməsi üçün dövlət başçısına müraciət olunacaq".



A İmriyanın "Mortimer Reisemagazin" jurnalında Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzinin UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsinə dair məqale dərc olunub (<https://www.mortimer-reisemagazin.de/jubel-in-aserbaidschan-sheki-neues-weltkulturerbe/>). Məqalədə Qafqaz dağlarının etəyində yerləşən Şəki şəhərinin mərkəzindən keçən Qurcanaçayın onu iki hissəyə ayırdığı, qədim ipək Yolunun üzərində yerləşən şəhərdə 1762-ci ildə inşa edilmiş möhtəşəm Şəki Xan Sarayı və yay sarayı mövcud olduğu vurğulanır. Qeyd olunur ki, şəhərin tarixi hissəsində yerləşən Xan Sarayı hələ 2001-ci ildə UNESCO-nun Təcili Qorunmaya Ehtiyacı Olan Maddi-Mədəni İrsin ilkin siyahısına daxil edilib, indi isə şəhərin tarixi mərkəzi ilə birlikdə UNESCO-nun Ümumdünya İrs Siyahısına salınıb.

Məqalədə qeyd olunur ki, Azərbaycan Turizm Bürosunun baş icraçı direktoru Florian Zenqstşmid bu əlamətdar hadisenin Azərbaycanın özünəməxsus tarixi, mədəniyyəti və zəngin irlisinin dünyada tanıldımasına töhfə verdiyini, Şəkinin küçələrinin və arxitekturasının müasir Bakı ilə kontrast təşkil etdiyini, Xan Sarayı Azərbayca-

"Mortimer Reisemagazin" jurnalı Şəki Xan Sarayından yazır



nin ən qiymətli tarixi tikililərindən biri olduğunu və buradakı sənətkarların el işlərinin bütün dünyadan gələn turistləri heyran qoyduğunu bildirib.

Həmçinin məqalədə Hüseyn Xan tərəfindən inşa edilmiş Xan Sarayıının tikintisində Azərbaycanın qədim və məşhur şəbəkə sənətindən istifadə olunduğu, onun nümunələrinin sarayın pəncərələrində öz

Leyla Abdullayeva: "Bu hadisə Minsk qrupu həmsədrlərinin xalqların sülhə hazırlanması ilə bağlı çağırışına tam şəkildə ziddir"

Ermənistən silahlı qüvvələri atəşkəs rejimini pozaraq Qazax rayonunun II Şixli kəndi yaxınlığında sərhəd döyüş məntəqəsinin mövqelərini iricəpli silahlardan atəşə tutub və hadisə zamanı Dövlət Sərhəd Xidmətinin esgəri Ceyhun Bayramov yaralanıb. Xüsusi vurğulamaq istərdik ki, bu hadisə Ermənistən-Azərbaycan qoşunlarının temas xəttində deyil, məhz Ermənistən-Azərbaycan sərhədində baş verib.

AZƏRTAC xəber verir ki, bu fikirlər Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin mətbuat katibi Leyla Abdullayevanın açıqlamasında yer alıb.

Leyla Abdullayeva bildirib ki, Ermənistən Baş naziri dünən müsahibəsində münaqişənin həlli üzrə aparılan danışqların konkret nəticə verməsi üçün erməni və azərbaycanlı xalqların maraqlarına cavab verən həllin əldə olunmasının vacibliyindən bəhs edib. Bu bayanın verilməsindən bir neçə saat sonra Ermənistən-Azərbaycan sərhədində sözügedən incident baş verib. Belə olduğu halda, Ermənistən rəhbərinin sülh və münaqişənin həlli ilə bağlı dediklərinə necə inanmaq olar?! Baş vermiş bu hadisə ATƏT-in Minsk qrupunun həmsədrlerinin xalqların sülhə hazırlanması ilə bağlı məlum çağırışına tam şəkildə ziddir.

"Ermənistən rəhbərliyi sonunda anlamalıdır ki, həm erməni, həm də azərbaycanlı xalqların marağında olan əsas məsələ bölgədə davamlı sülh və rifahın temin edilmesidir. Bu naıl olmağın yeganə yolu isə herbi işğal amilinin aradan qaldırılması, Azərbaycanın işğal olunmuş torpaqlarının azad edilməsi və bu ərazilərdən didərgin salınmış məcburi köçkünlərin öz evlərinə geri qayıtmamasının təmin olunmasıdır. Yalnız bundan sonra bölgədə hər iki xalqın marağına cavab verən dayanıqlı sülh, inkişaf və tərəqqi təmin ediləcək", - deyə Xarici İşlər Nazirliyinin mətbuat katibi bildirib.



"Yay məktəbi"nin II Lerik turu başa çatdı

"Yay məktəbi"nin sonuncu günü flaşmob təşkil edilib, bağlanış mərasimi keçirilib

Yeni Azərbaycan Partiyasının təsdiyi "Gənc liderlər üçün yay məktəbləri"nin ikinci Lerik turu başa çatıb. "Yay məktəbi"nin sonuncu günü - iyul ayının 18-də gənclər ümummilli lider Heydər Əliyevin siyasi hakimiyətə gelişinin 50 illiyi münasibətə flaşmob təşkil edilib.

"H.Ə. - ?" hərflər və sonsuzluq işarəsində düzülməkə ulu öndər Heydər Əliyevin daim xalqımızın qəlbində yaşayacağına, ideyalarının əbədi olaraq Azərbaycanımızı inkişaf etdirəcəyinə, daim Heydər Əliyev siyasetinə sadıq qalacaqlarına əminliklərini ifadə ediblər.



Sonra isə gənclər arasında müxtəlif idman növləri üzrə yarışlara yekun vurulub, qaliblər müəyyənləşdirilib.

Günün sonunda isə bağlanış mərasimi olub. Mərasimdə çıxış edən Milli Məclisin deputati Sevinc Hüseynova, YAP Gənclər Birliyi Ofisinin koordinatoru Elmar Məmmədov, YAP Binəqədi rayon təşkilatının baş məsləhətçi Kübra Əliyarlı və başqaları Yeni Azərbaycan Partiyasının təşkil etdiyi "Gənc liderlər üçün yay məktəbləri"nin əhəmiyyəti və töhfəsi barədə danışıblar.

Bildirilib ki, YAP rəhbərliyi gənclərin siyasi fəaliyətinin artırılması, asuda vaxtlarının səmərəli təşkili, beynəlxalq elaqələrin genişlənməsi, ümumiyyət, ayri-ayrı sahələr üzrə müxtəlif layihələrin həyata keçirilməsinə xüsusi diqqət yetirir. Bu layihələr sırasında 2007-ci ildən başlayaraq hər il keçirilən yay və qış liderlik məktəblərini xüsusi qeyd etmək lazımdır. Bu layihələrin əsas məqsədi Azərbaycan ərazisində yaşayan bütün gənclərin bir-birini daha yaxından tanımışını, onların arasında səmimi münasibətlərin yaradılmasını, ölkədə ictimai həyatın istənilən sahəsində dinamik inkişaf haqqında onlara dolğun məlumatların çatdırılmasını, tənənnim siyasetçilərlə onların görüşlərinin təşkil edilməsini, geləcəkdə müxtəlif sahələrdə çalışacaq bu gənclərde liderlik kimi mühüm xüsusiyyətlərin formalasdırılmasını təmin etməkdir.

Natiqlər və gənclər göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti İlham Əliyevə, YAP-in icra katibliyinə minnətdarlıqlarını bildirdilər.

Çıxişlərdən sonra "Yay məktəbi" çərçivəsində keçirilən təlimlərde, tədbirlərdə, idman və intellektual yarışlarda fərqlənən gənclər mükafatlandırıldı, gənclərin hazırladığı öyləncə-konsert programı təqdim olundu. Beləliklə də, gənclərin biliklərini artırmasına, bir-birləri ilə ünsiyyət əsasında dostluq elaqələrinin qurulmasına, onlar üçün təcrübə və biliklərin mübadiləsinə şərait yaranan "Yay məktəbi" başa çatdı.

Məlumdur ki, dünyanın müxtəlif bölgələrində etnoslarası və lokal münəqişələrin həlli global geosiyasət üçün aktual olaraq qalır. O cümlədən Cənubi Qafqazdakı münəqişələrin ədaləti və sülh yol ilə həlli məsələsi bütün ciddiliyi ilə qarşıda dayanır. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münəqişəsinin aradan qaldırılması ilə məşğul olan ATƏT-in Minsk qrupu isə kifayət qədər səmərəli fəaliyyət göstərmir. Beynəlxalq təşkilatlarda məsələ ilə bağlı qəbul edilən sənədlərdə bir sırə hallarda vəziyyət doğru əks etdirilmir. Bu baxımdan Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (ATƏT PA) Lüksemburqda keçirilən illik sessiyasında münəqişələrlə bağlı qəbul edilən sənədin məzmunu böyük maraq doğurur. Sənəddə əhəmiyyətli fikirlər yer alıb. Onlara ermənilərin reaksiyası qeyri-adəkət olub. Çünkü həmin fikirlərdə həqiqət ifadə edilib. Bu kontekstdə qəbul edilən sənədin müddəalarının geosiyası analizinə ehtiyac görülür.

Dayanıqlı inkişaf naminə: ərazi bütövlüyü bərpa edilməlidir

Ermənistan-Azərbaycan münəqişəsinin həlli məsəlesi ATƏT üçün aktual məsələ olaraq qalır. Təşkilatın Parlament Assambleyasının 28-ci illik sessiyası çərçivəsində bu məsələ ilə bağlı məruzə edilib. Məruzə siyasi və təhlükəsizlik məsələləri üzrə komissiyada dinlənilib. "Təhlükəsizliyin təmin olunması üçün dayanıqlı inkişafın gücləndirilməsi: parlamentlərin rolü" mövzusunda hazırlanan məruzədə regional münəqişələrə də yer verilib.

Konkret olaraq, Abxaziya, Cənubi Osetiya, Donbas, Krim, Dağlıq Qarabağ və Azərbaycanın işğal olunmuş 7 rayonundakı vəziyyətlə bağlı məruzə edilib. Hazırlanan qətnamənin 10-cu bəndində bununla bağlı yazılır ki, münəqişə edən tərəflər arasında konstruktiv dialoğun olması üçün dayanıqlı inkişafın yoxluğundan derin narahatlıq vardır. O cümlədən Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və əlavə olaraq işğal olunmuş 7 rayonu ətrafında yaranmış vəziyyət ciddi narahatlıq doğurur.

Bələ görünür ki, ATƏT PA Ermənistan-Azərbaycan münəqişəsinin ədaləti həlli üçün vacib olan davamlı dialoqun olmadığını qəbul edir. Bu, principial mövqedir. Çünkü həmsədrler də daxil olmaqla bir sırada rərələr bunun əksini iddia etməyə çalışırlar. Onlar hesab edirlər ki, danışçılar prosesi normal gedir. Azərbaycan tərəfi isə dəfələrle bildirib ki, rəsmi İravan danışqları dalana dirəmək üçün süni maneeler yaradır. Bu proses son zamanlar yeni dinamika alıb. Ermənilər Dağlıq Qarabağdakı separatçı-terrorçuların da danışçılar prosesinə daxil edilməsi kimi absurd şərt iştirai sürməyə çalışırlar. Onlara bununla bağlı rədd cavabı verilib. Lakin rəsmi İravan yenə də qeyri-konstruktiv mövqeyində qalmaqdadır. ATƏT-in Parlament Assambleyasının bu sənədi həmin səbəbdən erməniləri təlaşa salıb.

Bundan başqa, sənədin 19-cu bəndində daha konkret münasibət yer alıb. Orada Gürcüstan, Ukrayna və Moldova ilə yanaşı, Azərbaycanın da ərazi bütövlüğünə hörmətin olmasına çağırış vardır. Konkret olaraq, ATƏT xəbərdarlıq edir: münəqişə ancaq Azərbaycanın ərazi bütövlüğünün bərpa edilməsi şərti ilə həll edilə bilər. Onu deyək ki, sənədə etiraz etməyə çalışan erməni deputatlar və onların qulbeçələri onun qəbuluna qarşı heç bir təsir göstəre bilməyiblər. Bu da Azərbaycan rəhbərliyinin apardığı siyasetə olan inamın daha da yüksəldiyini və beynəlxalq təşkilatların həqiqəti getdikcə

ATƏT-in yeni qətnaməsi: ərazi bütövlüğünə və beynəlxalq hüquqa hörmətin ifadəsi

The screenshot shows the homepage of the 'NEW TIMES' website. The main headline is 'ATƏT-in yeni qətnaməsi: ərazi bütövlüğünə və beynəlxalq hüquqa hörmətin ifadəsi'. Below the headline is a large black and white photograph of a conference room where a meeting is taking place. To the right of the photo, there is a sidebar with various news categories and links. At the bottom of the page, there is a section titled 'Müəllifin digər yazıları' (Articles by the author) with a thumbnail image of another conference room.

daha dolğun etiraf etməyə başladıqlarını gösterir.

Artıq ermənilərin bütün bəhanələrinin limiti tükənib. Onlar cəfəng fikirlərlə kimsəni inandıra bilmirlər. Artıq avropalılar da eyni qondarma tezisləri dinişməkdən tam beziblər. Bu sebəbdəndir ki, erməni tərəfi heç bir ciddi etiraz edə bilmir. O, ancaq sözə nələrisə deyir və bununla da susur. Həmin aspektde ermənilərin son qətnaməyə münasibəti maraqlı olub. Onlar gülünc bir iddia ortaya atıblar. Guya ATƏT Parlament Assambleyasının sənədi Bakıda hazırlanıb və Azərbaycanın pulu hesabına qəbul edilib (bax: "Aravot": "Gto ne rezolüüs, a kupleniyy Azerbaydjanom dokument" - David Babaev o postavlennoy na qolosovanie v OBS-E rezolüüii, kasaöheyə Karabaxskoq voprosa / Tert.am, 6 iyul 2019). Bu, ATƏT-in qətnaməsinin 10-cu bəndinə tam uyğun bir fikirdir.

D.Tusk sözlərinə davam edərək vurgulayıb: "Münəqişənin hərbi həlli yoxdur və burada beynəlxalq hüquqa və prinsiplərə uyğun olan siyasi qərar zəruridir" (bax: evvəki menbəye). Bunun ardınca Al Şurasının Prezidenti ATƏT-in Minsk qrupunun baza prinsiplər, yeni hüquqi aktlara əsaslanan ədalətli, uzunmüddəti hell səyərini dəstəkləyir. Hami bilir ki, hüquqi baza prinsipləri dedikdə, konkret olaraq, Helsinki Yekun Akti, Madrid prinsipləri kimi sənədlərdə ifadə olunan müddəalar nəzərdə tutulur. Onlarda münəqişənin həllinin hüquqi əsası mövcuddur. Ermənistan rəhbərliyi isə məhz Madrid prinsiplərini qəbul etmək istəmir.

Gülünc erməni iradları: ədalətli həllin bir addımlığındır

Bu, o qədər gülünc, əsassız və səviyyəsiz iraddır ki, normal insanların dinişməsi belə eziyyətdir. Ancaq, diger tərəfdən, məhz belə bir primitiv və böhtənçi iddia gösterir ki, ermənilərin işğali gizlətmək və ona haqq qazandırmaq üçün heç bir ciddi argumentləri yoxdur. Onların informasiya sahəsində de manevrlər etməyə imkanları çox məhdudlaşdır.

Ermenilərin gülünc və ziddiyətli bir halda olduğunu ele erməni KİV-lərində dərc edilən bir informasiya da təsdiq edir. Avropa İttifaqı Şurasının Prezidenti Donald Tusk İrevanda baş nazir Nikol Paşinyanla görüşəndən sonra bəyan edib ki, Ermənistan-Azərbaycan münəqişəsinin həlli üzrə danışqlarda sabit veziyət yoxdur. Həm atəşə pozulur, həm de danışqlarda real nəticələr

göze çarpmır. D.Tusk deyib: "Hər iki tərəf təmkin nümayiş etdirmeli və real danışqlara və sülhə fayda verəcək mühitin yaradılmasına kömək edən qərarlar qəbul etməlidirlər" (bax: Karabaxskiy konflikt ne imet voennoqo reşeniyə, zdesq neobxodimo politiceskoe reşenie, kotoroe budet sootvetstvovatq mejdunarodnomu pravu i prinüipam - Donalğ Tusk / Tert.am, 6 iyul 2019) Bu, ATƏT-in qətnaməsinin 10-cu bəndinə tam uyğun bir fikirdir.

D.Tusk sözlərinə davam edərək vurgulayıb: "Münəqişənin hərbi həlli yoxdur və burada beynəlxalq hüquqa və prinsiplərə uyğun olan siyasi qərar zəruridir" (bax: evvəki menbəye). Bunun ardınca Al Şurasının Prezidenti ATƏT-in Minsk qrupunun baza prinsiplər, yeni hüquqi aktlara əsaslanan ədalətli, uzunmüddəti hell səyərini dəstəkləyir. Hami bilir ki, hüquqi baza prinsipləri dedikdə, konkret olaraq, Helsinki Yekun Akti, Madrid prinsipləri kimi sənədlərdə ifadə olunan müddəalar nəzərdə tutulur. Onlarda münəqişənin həllinin hüquqi əsası mövcuddur. Ermənistan rəhbərliyi isə məhz Madrid prinsiplərini qəbul etmək istəmir.

Bələliklə, D.Tusk yuxarıda vurgulanan sənədin 19-cu bəndini də tam təsdiq edib. Deməli, ATƏT PA-nın vurğulanan qətnaməsi Al-nin qəbul etdiyi ciddi hüquqi prinsipləri nezəre alaraq hazırlanıb. Bu, hansısa deputatin öz fikrinin və ya mövqeyinin ifadəsi deyil. Bütövlükde ATƏT-in gözlediyi hüquqi çərçivədə və prinsiplər kontekstində hazırlanmış sənəddir. Bələ bir sənədi pulla almaq hansı anlamı verir?

Yeni məsələ ATƏT-in özünün qəbul etdiyi prinsiplərin tam gözlənməsi ilə hazırlanıbsa, Azərbaycan kimə nə verə bilər? Ümumiyyətlə, Azərbaycanın bələ bir addıma ehtiyacı yoxdur. Ancaq yuxarıda D.Tuskun dedikdəri ilə qəbul edilən sənədin məzmununun tam üst-üstə düşməsi erməni primitiv böhtənin iç üzünü bir daha açır. Onu

da vurğulayaq ki, D.Tusk adətən ermənipərest mövqə tutur. Onu kim pulla alıb?

Bütün bunlar iki aspektdə maraqlı neticələr çıxarmağa əsas verir. Birinci, ATƏT münəqişənin beynəlxalq hüquq çərçivəsində həllinə alternativ görəmür. Bu sebəbdə həmsədrələr nə qədər passiv olsalar da, gec və ya tez münəqişə məhz beynəlxalq hüquq normaları çərçivəsində həll ediləcək. İkinci, artıq beynəlxalq təşkilatlar erməni yalanlarını əsas götürmür. Onlar ədaləti mövqə tutmağa çalışırlar. Hələlik bu istiqamətdə hər şeyin normal olduğunu demək çətindir. Lakin ATƏT Parlament Assambleyasının iyul ayının evvəllərində qəbul etdiyi növbəti qətnamə göstərir ki, yanaşmalarda praqmatilik və ədalətə doğru xeyli dəyişiklik mövcuddur.

Buradan məsələnin geosiyası çaları da aydın olur. Bələ hiss edilir ki, Avropa İttifaqı qlobal geosiyası mübarizədə uğur qazanmaq üçün fəaliyyət taktikasını dəyişməyin lazımi gəldiyini anlayıb. Xüsusi xarici siyasetdə ikili standartların ona zərər verdiyi dərək edir. O cümlədən islamofobiyanın yaratdığı riskləri görməyə çalışır. Əger bu doğrudan da belədirse, onda Al-nin geosiyası nüfuzunun daha da artacağını proqnozlaşdırmaq olar. Bu, maraqlı bir nəticə olardı. Ən əsası isə dünyada Avropa ədalətin və hüququn məkanı olaraq qəbul edilərdi.

Əlbətə, bir sənədə əsaslanaraq qəti qənaət əldə etmək çətindir. Bundan başqa, Avropada ermənilərə dəstək verən qərəzli dairələrin mövcudluğu da sərr deyil. Ancaq Azərbaycanın ərazi bütövlüğünə hörmətin zəruriliyinin vurğulanması və Ermənistan-Azərbaycan münəqişəsinin beynəlxalq hüquq normaları çərçivəsində həlli lazımlığının ayrıca qeyd edilməsi yaxşı haldır. Gec və ya tez haqq öz yerini tutacaq!



**Keşikçidağ
DƏRSİ!**

MƏTLƏB
Metlebsalahov@mail.ru

Deyir, "müsəlmanın gec ayılanı"... Yəni biz də xalq olaraq, müsəlman olduğumuz üçün bize çox vaxt gec çatır bir çox mətləblər. Elə ona görə də, gec ayılıraq və görürük ki, artıq hər şey üçün də artıq GECDİR! Bizdən isə, heç olmaz bu dünyada. Allah-Taala bizi o qədər laqeyd və milli məsələlərdə öz taleyimizə bigana varlıq yaradıb ki, torpaqlarımız bu gün Keşikçidağda üstümüze şığıyan gürcülerin və dildər ermənilərin ərazisində "boy atıb" gedir. Onlar da, medəni dildə desəm, "dişimizə" və əsas da milli təessübəşliyimizə əla bələd olduqları üçün yenə də torpaq qamarlamaq üçün cumurları üstümüze. Həmişə də gəcikmişik torpaq məsələsində. Romanovlar süləlesindən tutmuş, üzü alkaqolik Yeltsinə qədər, İran şahlarından başlamış, gürcü çarlarına qədər hər kəs torpağımizi qapazlayıb əlimizdən aldı, biz də oturub, papaq axtarıraq qabağımıza qoyub "fikirləşməyə".

Azərbaycan Xalq Cümhuriyyətinin yaranması ərefəsində Cənubi Qafqazda azərbaycanlıların elliklə yaşıdları ərazilər təqribən 150 min kv. km-də bərabər idi. 1918-ci ildə, Qafqazda üç müstəqil dövlət formalasından sonra isə, 114 min kvadrat-kilometr ərazimiz vardi, sonra sovet hökuməti gəldi 86 min kvadrat-kilometrə endik. İndi də 45-50 min kvadrat-kilometr ola, ya olmaya. Vəssalam!.. Bir sözlə, gec ayılmaq neçə yüz ilərdir ki, bizimlə yol gəlir.

Mən də "youtub" səhifəsində baxdım bir qrup gürçünün Keşikçidağda törediyi təxribata. Mənzərə dəhşətli idi. İnsan simasından çıxmış, xüsusi qəddarlıqla yüksəlmiş bu qrup, Azərbaycan sərhədçilərinə qarşı əsl düşmən kimi davranır və onları tərksiləh edib öldürmek üçün gözləri bərələ qalmışdı. Sözsüz ki, deyəcəklər ki, bunlar təxribatçı idi, ermənilərin agenturası və ya başqa qüvvələrin elində oyuncaq olan dəstələr idi və sairə və sairə. Bu, sadəcə, nağıldır. Amma yenə də anladım, provakasiyaya yol verməyek, üçüncü qüvvələr bundan istifadə etməsin və sairə və sairə. Bəs Gürcüstan hökuməti hansı filin qulağında "uyuyurdu"? Sərhədləri bir dəstə təxribatçı keçir, qonşu ölkənin sərhədlerine girir, hay-küy salır, rəsmi Tiflis de susur. Eləmi? Get bunu ... anlat!

Gürcüstan hökuməti onları elə nəvazişlə ötürmüştü Keşikçidağına ki, gel görəsən. Borçalının şəresi qalib gürçünün dil-dodağında, deyəsən. Elə 1988-ci ilin noyabrında Topxana məşəsinin qırılıb, əvəzində ermənilər üçün yeni obyektlər salınması ilə başlayan prosesə oxşayır bu Keşikçidağı...

Görünən odur ki, dünya gücləri, fərqi yoxdur Kreml, ya da Ağ Ev, deyəsən, bu dəfə de üstümüzdə yeni sənarini işə salırlar. İkinci Qarabağ variantının qoxusunu gəlir bu hadisələrdən. Qərbdekilərin və İvanaşvilinin bəh-bəhle prezident postuna otuzdurduqları xanım Salome Zurabashvili, deyəsən, doğulduğu Parisin "havası" Qafqazda əsdirməyə başlayıb. Deyirler, bu xanım Rusiya ile Qərbin ortaq namizədidir. İkisi arasında balaş yaratmaq üçün əyləşdirilib bu kürsүyə. Demək, həm də ikisinin də əlinə "oynayan" usta siyasetçidir. İkisinin də ssenarilərində yer almağı bacaran aktyor ki...
Xülasə, zaman-zaman ən ağır günlərində yanlarını da olduğumuz, neftimizdən, qazımızdan korluq vermədiyimiz gürcüler də bu gün açıq-aşkar Keşikçidağa çıxıb, əsgərimizdən xidməti silahını alıb, bizi hədələyirsə, demək, "torbada pişik" var. "Kimin pişiyidir, kim bu pişiyi üztümüze cumdurur?" artıq bunun ele bir önəmi yoxdur. Yeter ki, milli kimliyimizə və torpaqlarımızda sahib olaq. Ən əsas da, Keşikçidağı ikinci Topxana məşəsinə çevrilmesin.

Xülasə, ya başımıza gələnlərdən DƏRS götürüb, millət kimi ayıq-sayıq olacaq, tariximizə və torpağımıza sahib olacaq, ya da bu gedişlə bir-iki əsrənən sonra silinib gedəcəyik, vəssalam!

144 il böyük tarixi inkişaf yolu keçən milli mətbuatımız

Ondoqquzuncu yüzillikdə "Əkinçi" dən başlanan mübarizələrlə dolu yolun 144-ci ildönümünün astanasındayıq. Tarixə nəzər salanda, bu yolun başlanğıcında Azərbaycan mətbuatında əbədi iz buraxan Həsən bəy Zərdabının işqli siması, nurlu əməlləri ilə üz-üzə dayanıraq. Azərbaycana olan sonsuz məhabbəti, xalqına və millətinə xidmət etmək arzusu onun belə bir mətbuatın təməl daşını qoymasına getirib çıxarıb.

Doğma ana dilində qəzətə böyük ehtiyac duyulduğu zamanda fədakarcaşına, minbir zəhmətlə, əzab-əziyyətlə 1875-ci ilin 22 iyulunda Bakıda qubernatorun mətbəəsində Azərbaycan dilində "Əkinçi" qəzətinin nəşrinə nail olan Həsən bəy Zərdabı bu mətbu orqanla milli mətbuatımızın əsasını qoymuş oldu. Bu, elə bir dövr idi ki, zamanla məqsəd-məslək arasında bir uçurum və ziddiyət var idi. Milli ruhda, milli dildə qəzet çıxarmaq üçün hökumətdən icazə almaq çətin və illərin bahasına mümkün idi. Reallıqları nəzərə alaraq, çətin bir yolda çox əmək və zaman itirəcəyini Zərdabı yaxşı başa düşürdü: "Bəs qəzəti neçə çıxardım? Pul yox, yazıçı yoldaş yox, çapxana yox, hürufat yox, bir-iki yüzdən artıq oxuyan da olmayacaq. Dövlət tərəfindən izn almaq da ki, bir böyük bələdir".

Azərbaycanın o zamankı tarixi inkişaf səviyyəsində ən təsirli, ən münasib vasitələrdən biri metbu söz olduğunu dərk edən Həsən bəy Zərdabı "Əkinçi" qəzətinin nəşrinin əhəmiyyətini çox aydın dərk etdiyindən, hər bir əzaba qatlaşdı və zəhmeti bəhrə verdi. XIX əsr Azərbaycan ictimai-siyasi həyatının aynası olan və cəmi 56 nömrəsi çıxan qəzet 1875-ci ilin 22 iyulundan 1877-ci ilin 29 sentyabrına qədər çapını davam etdirərək, ayda iki dəfə 300-400 tirajla nəşr olundu.

"Əkinçi"nin dəsti-xətti bir ideya üzərində qurulduğundan, bu qəzətə maarifpərvər və demokratik ruhlu qələm sahibləri cəlb olundu. Onlar öz sözlərini dolayı yolla olsa da, bu qəzət vasitəsilə xalqa çatdırıcı bildilər. Qısa bir zamanda, "Əkinçi" də Moskvadan Nəcəf bəy Vəzirovun, Əsgər ağa Goranının, Şamaxıdan Məhəmmədətgä Əlizadə Şirvaninin, Seyid Əzim Şirvanının şeirləri və Mirzə Fətəli Axundovun "Vəkili-naməlumi millət" imzası ilə məqalələrdən birində dünya ölkələrində, eləcə də, Azərbaycanda təhsil alan uşaqların sayı barədə məlumat verərək yazar ki, Rusiya dövlətinin 80 milyon xalqından bir milyon məktəbxanalarında oxuyan şagirdləri var: "Amma qeyri-vilayətlərdə, məsələn, Yeni Dünya, yəni Amerika qitəsində cəməhiri-müttefiqə yerlərində hər 15 adamdan birisi oxuyur. Pəs Rusiya elm təhsil etməkdə qeyri milətlərdən geri qalıb. Bu axır zaman on illik müddətində Rusiya oxumaqda çox tərəqqi edib... Bizim quberniyada bircə Badkübə gimnaziyası var ki, onda 500 oxuyan, o cümlədən, 250-si rus, 150-si erməni və 100-ü müsəlmandır. 33 zikr olan müsəlmanlardan padşahlıq xərci ilə pansionda oxuyur, bəqisi öz xərcləri ilə oxuyurlar. O cümlədən, 30-acan Badkübə əhli dir ki, əvvəlinci klassa giriblərlər, rus dili öyrənib, sonra öz dadıştdələrinə məşğul olsunlar. Əlbəttə, onları elm təhsil edən hesab etmək olmaz. Pəs bizim məktəbxanalarımızda oxuyanlar rus, erməni və qeyri-millət-

**"BİZ MÜSƏLMANLAR
ELMDƏN, VƏBA
NAXOŞLUĞUNDAN
QAÇAN KİMİ QAÇIRIQ,
HƏTTA PADŞAHLIQ
XƏRCİ İLƏ DƏ OXUMAQ
İSTƏMİRİK..."**

Hər nömrəsində xalqı maariflən-



dirmək ideyası ilə oxucuların görüşünə gələn "Əkinçi" xalq danışq dilində öz fikirlərini geniş bir təbəqəyə çatdırır. "...Hər ilde on qəzət oxuyandan birisi oxuduğunu qansa, onların qədəri ilbəl artar" deyən Həsən bəy bu işlə çox böyük və məsuliyyətli bir işə imza atıb və bu imza Azərbaycanın tarixində yeni bir səhifəni açmış oldu.

"Zəmane dəyişilib. İndi güc və igidlilik əyyami deyil, elm əyyamıdır" deyərək, milləti elmin qapılalarını açmağa çağırıldı. Azərbaycan xalqının maariflənməsi, elme və təhsile yiyələnməsi Həsən bəy Zərdabını daim narahat etdiyindən, o, bu məsələyə geniş məkandan yanaşaraq, müqayisələr aparır və oxucuların bu haqda təfsilati ilə məlumatlandırır. Qəzətin "Daxiliyyə" bölməsində yazılan məqalələrdən birində dünya ölkələrində, eləcə də, Azərbaycanda təhsil alan uşaqların sayı barədə məlumat verərək yazar ki, Rusiya dövlətinin 80 milyon xalqından bir milyon məktəbxanalarında oxuyan şagirdləri var: "Amma qeyri-vilayətlərdə, məsələn, Yeni Dünya, yəni Amerika qitəsində cəməhiri-müttefiqə yerlərində hər 15 adamdan birisi oxuyur. Pəs Rusiya elm təhsil etməkdə qeyri milətlərdən geri qalıb. Bu axır zaman on illik müddətində Rusiya oxumaqda çox tərəqqi edib... Bizim quberniyada bircə Badkübə gimnaziyası var ki, onda 500 oxuyan, o cümlədən, 250-si rus, 150-si erməni və 100-ü müsəlmandır. 33 zikr olan müsəlmanlardan padşahlıq xərci ilə pansionda oxuyur, bəqisi öz xərcləri ilə oxuyurlar. O cümlədən, 30-acan Badkübə əhli dir ki, əvvəlinci klassa giriblərlər, rus dili öyrənib, sonra öz dadıştdələrinə məşğul olsunlar. Əlbəttə, onları elm təhsil edən hesab etmək olmaz. Pəs bizim məktəbxanalarımızda oxuyanlar rus, erməni və qeyri-millət-

**MAARİFPƏRVƏR
İDEYALARINI ORTAYA
QOYAN ZƏRDABİ BÖYÜK
BİR MƏKTƏB YARATDI**

"Əkinçi"yə qədər azərbaycanlılar dünya haqqında məlumatı və yeni xəbərləri, əsasən, əlyazma səyahətnamələrdən, uzaq əllərdən gələn qasidələrdən, xarici səfirlərdən, tacirlərdə və s. alırdılar. Qəzətin "Əkin" və ziraət xəbərləri", "Elm xəbərləri", "Məktubat" və s. bölmələrində, artıq oxucular qəzət vasitəsilə daxili və xarici xəbərləri əldə edə bilirdilər. Çox çətinliklə de olsa, Həsən bəy dünyada baş verənləri qəzətin səhifələrində işləyirdi. Oxucunu siyasi cəhətdən maarifləndirmək məqsədilə "Əkinçi" İngiltərə, Fransa, Rusiya kimi böyük dövlətlərdə belə baş verən ictimai-siyasi hadisələri qəzətin səhifələrinə getirir. Məsələn, "Təze xəbərlər" bölməsinin nömrələrində yazır: "İstanbuldan "Birjevoy vedomost'" qəzətinə yazardı ki, Qerdseqvine bantu aşkar olan zaman Osmanlı dövləti ona mehəl qoymurdu, ele ki, xəber gəldi ki, ətrafda olan xaçpərestlər kömək edirler və bu

144 il böyük tarixi inkişaf yolu keçən milli mətbuatımız

işdə slavyan millətinin birləşməyə qəsdi var və slavyanların başçısı Rus dövləti onların tərəfini saxlayacaqdır, ol vaxtda Asiya və Afrika qitələrindən əsgərləri İstanbula getirib, gəmi ilə Qerdseqovinəyə göndərdilər". Daha sonra qəzet yazar... Tehrandan "İndipendans Belgi" qəzeti yazırlar ki, bu il şah Şiraz'a getmək isteyir idı, amma getmədi. Ona binaən ki, orada acliq var. Bu sözleri yayan deyir". Bu və ya digər məqalələrde ictimai-siyasi məzmun daşıyan məqalələr yer verir.

Millet və xalq üçün səsini ucaldan və qəzətin hər səhifəsində maarifpərvər ideyalarını ortaya qoynan Zərdabi böyük bir məktəb yaratmış oldu. "Əkinçi" onlar üçün xalqa təmənnasız və sədaqətlə xidmətin, ideyalılığın, ictimai və milli zülümə qarşı mübarizənin, dünya elminin nailiyətlərini yasmağın, prinsipial, demokratik mətbuatı inkişaf etdirməyin ilhamverici, gözəl nümunəsinə çevrildi. Özündən sonra gələn Azərbaycan mətbuatının nümayəndələri bu məktəbdən bəhrələndi və yeni məktəblər meydana çıxdı. Hətta ele bir mühit yetişdi ki, 1906-ci ilde "Molla Nəsimreddin" kimi, böyük bir satirik jurnal meydana çıxdı. Beləliklə də, Azərbaycan mətbuatında satirik jurnalistikianın da əsası qoyulmuş oldu. Bununla yanaşı, "Fyuzat" eədəbi məktəbi yaradıldı. Ona görə də, tam cəsarətlə demək olar ki, 1900-cü

illərdə fəaliyyət göstərən mətbuat organlarının böyük əksəriyyəti milletə xidmət edən, milli müstəqilliye çağrış notları ilə çap edilən bu qəzetlərin hər biri bir məktəb rolundadır və "Əkinçi" bir qaraquş kimi ilk milli mətbuatımızın tarixini yazmış oldu.

AZƏRBAYCAN MƏTBUATI "ƏKİNÇİ" ƏNƏNƏLƏRİNDEN BƏHRƏLƏNİR

Azərbaycan müstəqilliyini qazandıqdan sonra yeni demokratik mətbuatımız azadlıq və müstəqillik dəyerlerinin təbliğçisinə çevrildi. 1993-cü ildən başlayaraq, KİV-in inkişafında əldə olunmuş nailiyətlər Ümummülli Liderin bu sahəyə müstəsna diqqət və qayğısı nəticəsində gerçəkləşdi. Ulu Öndər Heydər Əliyevin milli mətbuatı olan münəsibəti və qayğısı nəticəsində, formallaşma ve inkişaf prosesində bir sıra təbii və süni manələrlə üzəşmiş azad, demokratik mətbuatımız cəmiyyətin operativ və obyektiv informasiyaya tələbatını cavablandırmağa nail olub. Ulu Öndər Heydər Əliyev KİV-in maddi-texniki bazasının yeniləşdirilməsi və möhkəmləndirilməsi, sərbəst fəaliyyət üçün əlverişli şərait yaradılması ilə bağlı həyata keçirdiyi ardıcıl və məqsədönlü tədbirlər milli mətbuatımızın tarixinin mühüm faktalarıdır. Jurnalistlərin dostu adını

gazanmış Ulu Öndər Heydər Əliyev böyük cəsarətlə əvvəlcə hərbi senzurəni, 1998-ci ilde isə, bütövlükdə, KİV üzərində dövlət senzurasını ləğv etdi. Dahi Öndər Heydər Əliyevin 1998-ci il 16 avqust tarixli "Azərbaycan Respublikasında söz, düşüncə və informasiya azadlığının təmin edilməsi tədbirləri haqqında" sərəncamları isə təsdiqləyib ki, ölkəmizdə mətbuatı göstərilən dövlət qayğısı davamlı və sistemli səciyyə daşıyır. Dövlət başçısının 2009-cu il 3 aprel tarixli "Azərbaycan Respublikası Prezidenti yanında Kütüvə İnformasiya Vəsítələrinin inkişafına Dövlət Dəstəyi Fondu"nun yaradılması haqqında" Sərəncamıda, məhz konsepsiyada əksini tapmış məsələlərin praktik surətde gerçəkləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.

Ulu Öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Azərbaycan Prezidenti İlham Əliyev söz və mətbuat azadlıqlarının inkişafını respublikanın demokratikləşməsi prosesinin vacib amili kimi dəyərləndirir. Ölkəmizdə mətbu neşrərin sərbəst fəaliyyətinə, jurnalistlərin öz iradələrini azad şəkildə ifadə etmələrinə bütün imkanların yaradılmasına tam şərait var. 2005-ci il 21 iyul tarixində "Azərbaycan mətbuat işçilərinin təltif edilməsi haqqında", "Azərbaycan mətbuat işçilərinin fəxri adaların verilməsi haqqında", habelə, "Kütüvə İnformasiya Vəsítələrinə maliyyə yardımının göstərilməsi haqqında" sərəncamların imzalanması jurnalistlərin eməyinə yüksək qiymətin təzahüründür. Prezident İlham Əliyevin 2008-ci il 31 iyul tarixli "Azərbaycan Respublikasında Kütüvə İnformasiya Vəsítələrinə birdəfəlik maliyyə yardımının göstərilməsi

haqqında", eləcə də, "Azərbaycan Respublikasında Kütüvə İnformasiya Vəsítələrinin inkişafına dövlət dəstəyi konsepsiyasının təsdiq edilməsi haqqında" sərəncamları isə təsdiqləyib ki, ölkəmizdə mətbuatı göstərilən dövlət qayğısı davamlı və sistemli səciyyə daşıyır. Dövlət başçısının 2009-cu il 3 aprel tarixli "Azərbaycan Respublikası Prezidenti yanında Kütüvə İnformasiya Vəsítələrinin inkişafına Dövlət Dəstəyi Fondu"nun yaradılması haqqında" Sərəncamıda, məhz konsepsiyada əksini tapmış məsələlərin praktik surətde gerçəkləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.

Bu gün müstəqil Azərbaycan dövləti hüquqi-demokratik dövlət quruculuğu yolu ilə daha parlaq geləcəyə doğru inamla addımlayıdır. Azərbaycan mediası bu inkişafın ön sıralarında qərar tutmaqdadır. Bu gün artıq mətbuatımızın 144-ci ildönümünü qeyd edirik. Böyük bir tarixi yol keçən milli mətbuatımızın xalqımızın həyatında çox böyük rol var. Mətbuat demokratik prinsiplərin əhatə olunmasında ən başlıca vəsitedir.

Mətbuat işçilərinə göstərilən diqqət jurnalistlərin üzərinə böyük məsuliyyət qoyur. Hər bir mətbuat işçisi istenilən vəziyyətde məsuliyyət hissini unutmayıdlarıdır.

Nəzakət ƏLƏDDİNQIZI



Dövlət siyasi mənsubiyyəti deyil, insanlıq amilini öndə görür

Rəfiqə

Budur, artıq mətbuatımızın 144 ilinin başa çatması ərefəsindəyik. Son 16 il, bütün sahələrdə olduğu kimi, mətbuatımızın da tarixində yadda-qalan oldu. Belə ki, nəhəng jurnalistlər ordusundan nə az - nə çox, düz 411 ailə dövlətimizin diqqət və qayğısı nəticəsində, xüsusi olaraq, ölkə Prezidenti İlham Əliyevin təşəbbüsü ilə şəxsi mənzilli təmin olundu.

Bu, xüsusi olaraq vurgulanmalıdır ki, dünyada analoqu olmayan, neinki MDB məkanında, eləcə də, dünyanın heç bir dövlətində olmanın belə bir nəhəng layihə, məhz ilk dəfə Azərbaycanda reallaşdı. Əlbəttə ki, bütün bunların arxasında ölkəmizin gücü, qüdrəti və insan amilinə verilən yüksək qiymət faktordan, məhz qələm sahiblərinin də yararlanması isə, təbii ki, çox önemli hadisədir. Və mən burada özərimi jurnalist adlandırb, tamamilə başqa peşənin qulpundan yığışanları həmin cərgəyə qatmaq istəməzdim.

Bu yerde bir məsələni də xatirlatmaq istədim ki, hələ bir neçə il önce, sözügedən mövzu gündəmə gələrkən və yenidən qəşinmayan yerden qan çıxarmağa çalışan satqın və Azərbaycanın uğurlarını hezm edə bilməyen riyakarlar, xüsusile də, müxalifet mətbuatında oturub hakimiyətə qarşı arxadan qılınc vuranlar, bu gün bu reallıqları görüb susurlar. Niyəsi isə budur ki, dövlətimiz, ölkə rəhbərliyimiz böyüklik göstərib və siyasi mənsubiyyətdən asılı olmayaraq, iqtidarı-müxalifəti jurnalistləri bir damın altında ev-mülk sahibi etdi. Amma unutmaq da lazımdır ki, bu kimi əhəmiyyətli amili "jurnalistlərə verilən rüşvet" kimi qiymətləndirilənlərin çalışdıqları qəzətlərin qələm sahibləri də yeni binadan təmir olunmuş mənzillərlə təmin olundular. Nəticədə, kimin-kim olduğu bir daha öz təsdiqini tapdı. Yeni dövlətin yürüdüyü siyaseti aşırı şəkildə təqnid edənlər, dövlətin qanadı altında siğndılar. Bax, böyüklik də budur ki, dövlət siyasi mənsubiyyəti deyil, insanlıq amilini öndə görür və bundan sonra da görecək.

Və növbəti sevinci isə mətbuatımızın növbəti ildönümü ərefəsində, 255 jurnalist həmkarlarına nəsib olacaq. Nəcə deyərlər, mənzillərlə təmin olunan həmkarlarıımızın sevincini mənzil gözləyənlər de yaşasınlar...

DMX rəisi: Son beş ildə Azərbaycana 1211 nəfər readmissiya edilib



Son beş ildə ölkəmizə 1211 nəfər readmissiya edilib. Bu insanlar deportasiya olunan deyil, Avropa ölkələrinin gedən və orada yaşamaq, işləmək üçün müraciət edən şəxslərdir. Həmin şəxslərin müraciətlərinə rəsmi orqanlar tərəfindən müsbət cavab verilmir və yaxud onlar uzun müddət orada sənədsiz yaşayırlardır. AZƏRTAC xəbər verir ki, bunu iyulun 18-də Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov bu ilin altı ayının yekunlarına həsr olunan mətbuat konfransında deyib.

V. Hüseynov bildirib: "Bəzən insanlarda ele fikir yaradılır ki, siz çox asanlıqla hansısa xarici ölkəyə gedə bilərsiniz və orada yaşamaq üçün şərait yaradılacaq. İnsanlar da bəzi hallarda hətta emlaklarını da sataraq həmin şəxslərin dələdüzluq əməllərinin qurbanı olurlar. Bu cür dələdüzluq halları xarici dövlətlərin miqrasiya orqanları tərefindən deyil, vasitəçi şəxslər tərəfindən edilir. Sığınacaq almaq çox mürəkkəb bir prosesdir. Biz özümüz de bunu həyata keçiririk. Yəni, burada bir sira müsahibələr həyata keçirilir. Baxılma müddəti kifayət qədər uzundur. Ona görə də insanlar bu proseslər barədə məlumatlı olmalıdır. Artıq həmin şəxslər Avropa ölkələrindən geri qaytarılıblar. Dövlət Miqrasiya Xidməti bu şəxslərin təhsil, səhiyyə və digər ehtiyaclarının öyrənilməsi ilə bağlı müvafiq işlər görür. Bu məsələlərlə bağlı çələşirik ki, məlumatlı olaq və insanlara kömək göstərək". Xidmət rəisi qeyd edib ki, 2014-cü ilin sentyabrında Avropa İtifaqı ilə "Readmissiya haqqında" Saziş imzalanıb. Həmin dövrəndən indiyədək ölkəmizə 1211 nəfər readmissiya edilib.

Mișel Svierçevski: "Azərbaycan xalçaları əsrarəngizdir"



Azərbaycan xalçaları əsrarəngizdir. Bu sərgi çox gözəldir. Xalçalar, onların naxışları, eləcə də rənglər seçimi yüksək səviyyədədir. Xalça məktəblərinə, xalça toxunmasına dair nümayiş olunan filmi çox sevdim. Film bu sənətin ən xırda detalları haqqında da məlumat verir. Bu fikirləri AZƏRTAC-a müsahibəsində Heydər Əliyev Fondu tərəfindən Kann şəhərində təşkil olunmuş "Yeni kəşflər: Azərbaycan xalçalığında yeni motivlər" adlı xalça sərgisinin ziyarətçisi Mișel Svierçevski (Michel Swierczewski) bildirib.

Qeyd edib ki, Bakıda səfərdə olub. Heydər Əliyev Fondu ilə birlikdə Azərbaycan müsahibəsi ilə bağlı Fransada layihələrin həyata keçirilməsində çalışıb. Qara Qarayevin əsərlərinə həsr edilmiş film və disk işıq üzü görüb və onlar böyük maraqla qarşılınbı. Azərbaycan müsahibəsini çox sevir və bu gün Azərbaycan xalçalarına da heyran olub. "Azərbaycana səfər edəndə xalça müzeyi tikilirdi. Bu sərgi xoş xatirələrimi oyadı. Qədim xalçaların qorunub saxlanması, onun innovasiyaları vasitəsilə yenidən canlandırılması vacibdir. Sərgidə nümayiş olunan xalçaların motivləri çox gözəldir", - deyə M. Svierçevski vurgulayıb.

“Azərbaycan mətbuatı çox uğurlu inkişaf dövrünü yaşayır”

“Bu gün Azərbaycan mətbuatı çok uğurla öz inkişaf dövrünü yaşayır”. Bunu SİA-ya Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü, “İki Sahil” qəzetiinin baş redaktoru, Əməkdar jurnalist Vüqar Rəhimzadə deyib.



Baş redaktör səzlərinə görə, hər birimiz 1990-cı ildə Azərbaycanın düşdürüyü ağır günlərin şahidiyik: "Azərbaycanda çox çətin bir dövr idi, insanların sabaha ümidi yox idi, gərgin sosial həyat tərzi yaşayırdılar. İnsanların şəxsi həyatlarına qarşı kifayət qədər müdaxilələr olurdu. Bu proses təbii ki, mətbuatdan da yan keçmirdi. Azərbaycanda senzuranın, xüsusilə herbi senzuranın mövcudluğu mətbuatın, jurnalistikənin məhviniə yönəlmışdı. Jurnalistlərə qarşı fiziki, mənəvi təzyiqlərin, təqiblərin baş alıb getdiyi bir dövrdə yaşayırdıq. Ulu Öndərin 1993-cü ilin iyun ayında xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı bütövlükde Azərbaycanı məhv olmaq təhlükəsindən qurtardı. Baxmayaraq ki, 1991-ci ildə ölkə parlamentində müstəqillik aktı qəbul olunmuşdu, amma ölkədə müstəqillikdən səhbət gedə bilməzdi. Bütün bu təqib və təhlükələr Ulu Öndərin hakimiyyətə qayıdışı ilə arxada qaldı, Azərbaycan tənəzzüldən tərəqqiyə qədəm qoydu. Bu dövrədə kifayət qədər fərman və sərəncamlar imzalandı ki, bu gün Azərbaycan dövlətinin varlığı, mövcudluğu, dünya birliyində özünə layiqli yer tutması Ulu Öndərin adı ilə bağlıdır. Həmçinin Azərbaycan bu gün müstəqil mətbuatın inkişafı, yaranması, mövcudluğunu məhz həmin dövrlərə və ulu öndərin imzaladığı sərəncamlar, qərarlarla çox böyük təkan verildi. 1998-ci il avqustun 6-da senzuranın leğvi ilə bağlı imzalanın sərəncama əsasən mətbuat üzərindən dövlət nəzarət mexanizmi götürdü. Ulu Öndərin qoymuş olduğu siyaset bu gün cənab Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilir. İstər daxili, istər xarici siyaset, istərsə də regionlarda quruculuq işləri gedir. Bu gün Azərbaycan müasir şəkildə dünyaya təqdim olunur, bütövlükde yenidən qurulur. Bundan əlavə, Mətbuat Şurasının fəaliyyətini qeyd etmək istərdim. Bu müddət ərzində bu qurum çox uğurla fəaliyyət göstərib.

2005-ci ildə Azərbaycan Milli Mətbua-

Azərbaycan Milli Mətbuatı böyük inkişaf yolu keçib. Xüsusilə də Azərbaycan müstəqilliyini yenidən elan edəndən sonra müstəqil medianın formallaşması istiqamətində silsilə addımlar atılıb və medianın qanunvericilik bazası formalasdırılıb. Həmçinin müstəqil media resurslarının texniki bazasının gücləndirilməsi istiqamətində işlər görülüb". Bunu SİA-ya "Kaspi" qəzetinin baş redaktoru İlham Quliyev deyib.



yib.
Onun sözlərinə görə, bütün bu görülən işlərin nəticəsi olaraq bu gün Azərbaycanda formallaşmış müstəqil, dövlətçi media institutu mövcuddur: "Bu illər ərzində jurnalistlərin peşəkarlığının artırılması ile bağlı silsilə tədbirlər həyata keçirilib. Onlar artıq uğurlu nəticələri-

ni verməkdədir. Azərbaycanın müstəqil mediasının formallaşmasında dövlətin dəstəyini də xüsusi vurğulamadı lazımdır.

Bildiyiniz kimi Azərbaycanda Kütlevi İnformasiya Vəsitələrinin inkişafı ilə bağlı Dövlət Konsepsiyası qəbul edilib. O Konsepsiya əsasında Kütlevi İnformasiya Vəsitələrinin inkişafına Dövlət Dəstə-

yi Fondu (KİVDF) yaradılıb və fəaliyyətə başlayıb. Artıq 10 ilə yaxınlaşır ki, Fond fəaliyyətdədir. Xüsusilə də yazılı medianın ayaqda qalmasında, özünü qoruyub saxlamaşında Fond müstəsna rol oynayır. Bu Fond vasitəsilə jurnalistlər arasında fərdi journalist yazıları müsbəti keçirilir. Jurnalistlər ildən minimum üç dəfə Fond tərəfindən maddi dəstək alırlar. Bundan əlavə KİVDF vasitəsilə Azərbaycan mediasının dövlət strukturları ilə əlaqələrinin yaradılması istiqamətinde işlər görülür və müxtəlif tədbirlər keçirilir. Bir növ media ilə dövlət strukturları arasında körpü yaradılır.

Həmçinin Azərbaycan dövlət jurnalınların mənzil-məisət səraiti-

YAP Binəqədi rayon təşkilatının rəhbərliyi “Səs” qəzetiinin qonağı olub

2 İyul Azərbaycan Milli Mətbuatının yaranmasının 144-cü ildönümü münasibətilə Yeni Azərbaycan Partiyası Binaqədi rayon təşkilatının rəhbərliyi başda olmaqla təşkilatın üzvləri və fəal gənclər "Səs" qəzetinin redaksiyasında qonaq olublar.

SIA-nın verdiyi məlumatə görə, YAP
Binəqədi rayon təşkilatının sədri Ramiz
Göyükov qarşısından gələn Milli Mətbuat
Güni münasibətilə SƏS Media Qrupun
rəhbəri, fəlsəfə üzrə fəlsəfə doktoru Bəh-
ruz Quliyevi və kollektivi səmimi qəlbdən
təbrik edib və xoş arzularını bildirib.



ra, təzyiqlərə məruz qalıb. Hətta redaksiyaya o zamankı iqtidarin silahlı hücumları da olub. Amma qəzət öz yolundan, öz mövqeyindən dönməyib, eksinə olaraq yoluna daha qətiyyətlə, mübarizəyələ davam edib".

B.Quliyev çıkışında qeyd edib ki, "Səs" qəzeti yaradığı gündən yenilənməyə meylli olub, daim inkişafda və bu sahədə hər bir dəyişiklikdən, yenilikdən bəhrələnməyə çalışıb: "Qəzetimiz hər zaman informasiya məkanının genişlənməsi, informasiya texnologiyalarının tərəqqisi istiqamətində eldə edilən yeniliklərdən maksimum şəkildə faydalanaşmağa çalışmışdır. Qəzet modernləşərək öz bazasında "Səs" İformasiya Agentliyini (SİA) və SƏS TV internet televiziyasını yaradıb. Bu bazalar ətrafında bir neçə portal da fealiyyət göstərir. Bu gün "Səs" İformasiya Agentliyi dünyanın bir çox tanınmış informasiya agentlikləri ilə əməkdaşlıq edir, informasiya mübadilələri aparır. Lakin biz bununla da kifayətlənmirik və yaxın geləcəkdə shəhər dəmiryoluñ dahe de gəncidəlməsi üçün

SƏS Media Qrupunun rəhbəri Bəhrüz Quliyev isə qəzetiñ tarixi haqqında qonaqlara məlumat verərək deyib ki, "Səs" qəzeti müstəqil Azərbaycan mətbuatının qaranşuslarından hesab olunur və 1990-ci ilin noyabrında "Əlincə" Xeyriyyə Cəmiyyətinin orqanı kimi qeydiyyatdan keçib/ 1991-ci il yanvarın 11-dən isə dərci-nə başlanılıb: "Yəni, qəzetiñ tarixi Azərbaycanın müstəqillik tarixindən bir neçə ay əvvələ təsadüf edir. Qəzetiñ əsas məramı Ulu Öndər Heydər Əliyevin ideyalarının cəmiyyətə çatdırılması idi və bu amil müqəddəs missiya kim yerinə yetirilib. Ümumiyyətlə, istər yarandığı vaxtlarda, istərsə də hazırkı dövrde "Səs" qəzetinin etrafında Ulu öndəri sevənlər cəmləşib Hemçinin, bütün zamanlardakı fealiyyətinə nəzər salarkən, deyərdim ki, qəzetiñ sağlam ideyanın cəmiyyətə çatdırılması missiyasını sərfələ, vicdanla və mərdliklə verine yetirib".

Media Qrupunun rəhbəri bildirib ki, Səs qəzeti həmin qəzetlərdəndir ki, müxalif qəzeti kimi fealiyyətə başlayıb: "Yeni müxalifət qəzeti kimi işıq üzü görərək, çətin dövrlərin enişli-yoxlu yollarını keçib. Əbəs yera deyil ki, yaranmışlığı dövrlərdə "Səs" qəzeti dəfələrlə hücumla-

“Milli Mətbuatımız böyük inkışaf yolu keçib”

**böyük
cib’**

min yaxşılaşdırılması ile bağlı adımlar atır. Azərbaycan Prezidenti Cənab İlham Əliyevin imzaladığı sərəncamla dövlət vəsaiti hesabında artıq iki bina inşa olunub jurnalistlərin istifadəsinə verilib. Xeyli sayıda jurnalistin mənzillə təminatıneyata keçirilib. Hazırda üçüncü binanın da tikintisi sürətlə davam etdirilir. 2020-ci ilin iyul ayında da yeni bina inşa olunaraq jurnalistlərin ixtiyarına veriləcək. Bütün bunlar Azərbaycanda medianın inkişafda olduğunu göstərir. Azərbaycan mediasının özüntütənzimləmə mexanizmi mövcuddur. Azərbaycan Mətbuat Şurası vasitəsilə jurnalistlər öz rəhbərlərini seçirlər. Eləcə de jurnalista sahəsindəki bütün məsələləri özleri müzakire edərək qərarlar qəbul edirlər. Düzü, Mətbuat Şurasının qəbul etdiyi qərarlar ictimai qınaq xarakteri daşıyır amma bu da sırr deyil ki, son illərdə Mətbuat Şurası xeyli nüfuz qazanıb. Media müstəvisində meydana çıxan problemlər, cari olaraq rastlaşduğumuz məsələlər Mətbuat Şurası müstəvisində müzakire olunur və qərarlar qəbul edilir. Amma bütün bunlar Azərbaycan mediasının problemlərinin həll olunması demək deyil. Təbii ki, bizim problemlərimiz də mövcuddur. Xüsusən jurnalistlərin sosial durumu ilə bağlı vəziyyət bizim istədiyimiz səviyyədə deyil. Eləcə də peşəkarlıqla bağlı müəyyən nüanslar var ki, qarşidakı dövrde onlar aradan qaldırılmalıdır. Biz uzun illərdir ki, “Reket jurnalistikası” məsələsini müzakirə edirik. Bu Azərbaycanı mediasını hörmətdən salır. Qarşidakı illərdə bu problemin aradan qaldırılması ilə bağlı ciddi addımlar atılmalıdır”.

HÜSEYN CAVİDİN EV MUZEYİNDƏ ƏRTOĞROL CAVİDƏ AİD EKSPONATLAR

Dahi Azərbaycan şairi və dramaturqu Hüseyin Cavidin nakam bir ömür yaşa-mış və erkən hayatdan köçmüs oğlu Ərtoğrol Cavid 1919-cu il oktyabr ayının 22-də dünyaya göz açmışdır. Ərtoğrol ictimai həyatın çox mürəkkəb və ziddiyətli bir dövründə yaradıcılığı başlamış, bir çox musiqi əsərləri bəstələmiş, araşdırımlar aparmış, özündən sonra böyük və zəngin ədəbi irs yadigar qoymuşdur. Onun ədəbi irsi zəngin ol-duğu qədər də, rəngarəngdir. Ərtoğrolun istedadlı musiqişunas, dramaturq, tərcüməçi, şair və rəssam kimi fəaliyyət göstərməsində, dünyagörüşünün formalaşmasında Hüseyin Cavid bir ata və bir müəllim kimi əsas rol oynamışdır. Lakin repressiya illərində dahi Cavidə qarşı olan qadağalar, haqsızlıqlar Ərtoğrol Cavidə də tətbiq olunmuş və bu səbəbdən, uzun müddət onun ədəbi irsi elmi-tədqiqatdan kənarda qalmışdır.

Məhz xalqımızın qeyrətli oğlu, Ümummilli Lider Heydər Əliyevin Cavidlər ailəsinə olan böyük məhəbəti, diqqət və qayğısı nəticəsində, Hüseyin Cavidin adı və ədəbi irsi yenidən diqqəti cəlb etdi. Ulu Öndər Heydər Əliyevin Azərbaycana rəhbərliyinin birinci dövründə, 1981-ci ilin iyul ayında imzaladığı "Hüseyin Cavidin anadan olmasının 100 illiyi haqqında" tarixi qərarından, Turan Cavidin tebirince desək, "Hüseyin Cavidə verilmiş esl bərəət" dən sonra istər Hüseyin Cavidin, istərsə də Ərtoğrolun ədəbi-bədii irsinin öyrənilməsinə başlanıldı. Bundan sonra Bakı və Naxçıvan şəhərlərində yaradılmış Hüseyin Cavidin ev-muzeylərinin ekspozisiyalarında Ərtoğrol Cavidə həsr edilmiş guşələr yaradıldı, bu guşələrdə ona məxsus olan eşyalar, sənədlər, əlyazmalar, fotosəkillər və musiqi əsərlərinin not yazıları nümayiş olundu. Hüseyin Cavidin Naxçıvan şəhərindəki ev-muzeyinin fondunda bugünədək şair-dramaturqa və onun ailə üzvlərinə aid 9500-e yaxın eksponat toplanmışdır. Bu eksponatlardan 227-si ədibin dünyadan vaxtsız köçmüs istedadlı oğlu Ərtoğrol Cavidlə bağlıdır.

Muzeyin zəngin fondunda Ərtoğrol Cavidin Nizami Gəncəvinin sözlərinə yazdığı "Sevgili yar gəlmış idi", Kəminənin (Türkmən şairi) sözlərinə yazdığı "Leylanın vəfisi", Tahir Rəsizadənin sözlərinə yazdığı "Səninə olaydım", Nigar Rəfibəylinin sözlərinə yazdığı "Eşq ol-sun" romanslarının, Abbas Səhəhatin sözlərinə bəstələdiyi "Quşlar" mahnısının, anası Mişkinaz Cavidə itahaf etdiyi "Naxçıvan mənzərələri" musiqi lövhəsinin, Azərbaycan xalq mahnıları əsasında yazdığı "Üç prelüt", "Batabat yaylaqlarında" və "Sonata" adlı əsərlərinin not yazılarının suretləri qorunur. Muzeydə nümayiş olunan eksponatlar arasında uzun illər Ərtoğrol Cavid yaradıcılığı ilə məşğul olan bəstəkar Rəşid Şəfəq tərəfindən tərtib edilmiş, 1991-ci ildə nəşr olunmuş "9 vərisiya - fortepiano üçün" və 1998-ci ildə nəşr olunmuş Ərtoğrol Cavidin əsərlərindən ibarət "Musiqi albooru" da göstərmək olar. Ərtoğrol Cavidə Azərbaycan Dövlət Pedaqoji İnstututu tərəfindən verilmiş fərqlənmə diplomu, qiymət kitabçası, xasiyyətnamə, professor Bülbül tərəfindən 29 mart 1943-cü ildə verilmiş arayış və digər sənədlər isə, muzey fondunun sənədlər bölməsində saxlanılır.

"Turan Cavid Qadın Mərkəzi" ictimai Birliyinin sədri, mərhum Sevda Cəfərovannı muzeyə hədiyyə etdiyi Ərtoğrol Cavidin 14 rəsm əsərinin suretləri də muzeyin fondunda qorunur. Ərtoğrol Cavidin yaratdığı "Antik heykel", "Skripka çalan qız", "Qadın portreti", "Nəturmord", "Qızıl güller" "Ağlayan uşaq", "Abbasmirzə Şərifzadə "İblis" və "Şeyx Sənan" rollarında", "Hüseyin Cavid", "Mişkinaz Cavid", "Şekspir", "Bethoven" və "Gürcü kinoaktrisası Nata Varnadzenin portreti" adlı rəsm əsərləri muzeyin qiymətli eksponatlarındandır. Peşəkar rəssam qələmi ilə yaradılmış bu əsərlər Ərtoğrol Cavidin rəsm yaradıcılığı ilə məşğul olan tədqiqatçılarının daim diqqət mərkəzindədir.

Bütün bunlarla yanaşı, muzeyin foto-neqativ bölməsində də Ərtoğrol Cavidlə bağlı maraqlı fotosəkillər vardır. Bu fotosəkillərin böyük bir qismi muzeyin fondunda mühafizə olunur, bəziləri isə muzeyin ekspozisiyasında sərgilənir. Bunların içərisində Ərtoğrolun ailə üzvləri ilə Bakıda, Barjomidə çəkdirdiyi 1922, 1925, 1928 və 1936-ci illərə aid fotosəkilləri, Turan Cavidin Naxçıvan qəbiristanlığında Ərtoğrolun qəbrini ziyan edərən çəkdirdiyi fotosəkilləri, Ərtoğrolun məzarının Naxçıvan qəbiristanlığından "Hüseyin Cavid" məqbe-



ressinə köçürülməsinə aid fotosəkillər və 1943-cü ilin 14 oktyabrında Ərtoğrol vəfat edərən lenta alınmış nadir fotosəkil muzeyin qiymətli eksponatlarındandır.

Ərtoğrol Cavid tanınmış rəssam və heykəltəraşlarımızın da daim diqqət mərkəzində olmuşdur. Xalq rəssamı, heykəltəraş Ömər Eldarov Ərtoğrolun gipsdən hazırladığı büstünü və əvvəller Hüseyin Cavidin Bakı şəhərindəki ev-muzeyində tərtibatçı-rəssam işləmiş Afaq xanım Kərimova batika üsulu ilə çəkdiyi "Ərtoğrol Cavid" adlı əsərini ev-muzeyine hədiyyə etmişlər.

Tədqiqatçı alımların və yazılıçılardan Ərtoğrol Cavidə həsr etdiyi kitablar, onun haqqında yazılan müxtəlif səpkili məqalələrin nəşr olunduğu qəzet və jurnallar da muzeyin fondunda mühafizə olunur. Onların içerisinde cavidünən Azər Turanın tərtib etdiyi "Ərtoğrol Cavid - yazıları, rəsmi, bəstələri, məktubları", Solmaz Həsimova Ərturhanın "Ərtoğrol Cavid şəxsiyyəti və irsi", Həsənəli Eyvazlının "Ərtoğrol Cavid, yaxud bir ailinən drami" kitabları xüsusü maraqlı doğurur. Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazılıçısı Anarın "Böyük sənətkarın sənətkar oğlu", Naxçıvan Dövlət Universitetinin müəllimi, filologiya üzrə felsəfə doktoru Xanəli Kərimlinin "Ərtoğrol Cavidin pedaqoji görüşləri", Rübabə Şirinovanın "Aşiq Şirinin söylədiyi Kərəm dastanı", ev-muzeyinin elmi işçisi Könül Qasimovanın "Ya-rımcıq qalmış arzular", musiqişunas Leyla Əlimərdənovanın "Ərtoğrol Cavid ömrü", filologiya üzrə felsəfə doktoru Solmaz Həsimovanın "Ərtoğrol Cavid - şair, rəssam, bəstəkar" və bu kimi maraqlı məqalələrin dərc olunduğu qəzet və jurnallar da muzeyin fondunda daxil edilmişdir. Cavidünən Azər Turanın muzeyə təqdim etdiyi, Ərtoğrol Cavidin hərbi xidmet illərində - 1942-ci ilin 28 fevralından başlayaraq, 1943-cü ilin 7 oktyabr tarixinə kimi Abxaziyadan, Tbilisi hospitalından və Naxçıvandan Bakıya, anası Mişkinaz Cavidə və bacısı Turan Cavidə yazdığı 71 məktubu da muzeyin dəyərli eksponatlarındandır.

Hüseyin Cavidin Bakı şəhərindəki ev-muzeyinin direktoru Gülbəniz Babaxanlı 13 cilddə tərtib edilmiş "Azərbaycan qeyri maddi-mədəniyyət abidələri və Ərtoğrol Cavid" kitabını son illərdə muzeyə hədiyyə etmişdir. Bu cildlərdə Ərtoğrol Cavidin həm də mükəmməl bir folklorşunas olduğu görünür. Kitabda Ərtoğrol Cavidin topladığı toy mahni və neğmələri, Azərbaycanın bir çox bölgələrinin toy adətləri, həmçinin holavar, ağı, bayati, nağıl və dastanlar yer almışdır.

Muzeyin və digər mədəni-maarif müəssisələrinin, ali və orta ixtisas təhsil ocaqlarının Ərtoğrol Cavidə həsr etdiyi müxtəlif tədbirlərin dəvəthamləleri, afişa, program və ssenarilər də ev-muzeyinin fonduna daxil edilmişdir. Ərtoğrol Cavidlə bağlı toplanmış bütün bu eksponatlar əsasında muzeydə yaradıcılıq işləri aparılıb və "Hüseyin Cavidin ev-muzeyində Ərtoğrol Cavidə aid eksponatlar" adlı kataloq tərtib edilib.

Qısa, lakin mənəli ömründə zəngin bədii-elmi irs qoyub gedən Ərtoğrol Cavidin bu gün olduğu kimi tənqidləşmiş, təbliğ olunması onun şəxsiyyətinə sonsuz sevginin ifadəsidir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin "Ərtoğrol Cavidin 100 illik yubileyinin keçirilməsi haqqında" 2019-cu il 18 aprel tarixli Sərəncamı isə bu istiqamətdə görülən işlərin məntiqi davam kimi diqqəti celb edir. İnanırıq ki, Sərəncamın işığında Ərtoğrol Cavidin yaradıcılığı daha ciddi araşdırılacaq və onun ədəbi portreti, şəxsiyyəti genç nesle vətənpərvərlik nümunəsi kimi təqdim olunacaqdır.

**Bəhruz AXUNDOV,
Hüseyin Cavidin Ev Muzeyi
və Xatirə Kompleksinin direktoru,
Naxçıvan Muxtar Respublikasının
Əməkdar mədəniyyət işçisi**

Sən də Gənc Lider ol!

Anar Əliyev: "Gənc Liderlər üçün Yay Məktəbləri dövlətçiliyi və azərbaycançılığı daha da dərindən öyrənməkdə mühüm əhəmiyyət kəsb edir"

Demokratik dəyərlərin və təsisatlaşdırma təşəkkül tapması, mütemadi olaraq yenilənərək inkişaf etdirilməsi, insan və vətəndaş hüquq və azadlıqlarının təmin və müdafiə edilməsi, vətəndaş cəmiyyəti quruculuğunu süretləndirilməsi kimi strateji istiqamətlər müstəqil Azərbaycan dövlətinin milli siyaset kursunun əsasını təşkil edir. Ümumxalq partiyası olan Yeni Azərbaycan Partiyası, ötən dövr ərzində, səmərəli fəaliyyəti ilə Azərbaycanın dinamik inkişafına müstəsna töhfələr verib. YAP-in yaranması ilə Azərbaycanın siyasi tarixində mühüm bir səhifə açılıb. Ölkəmizin inkişafı namına yeni nəsil yetişdirmək YAP-in ən önde duran vəzifələrindən biridir. YAP-in təşkil etdiyi Gənc Liderlər üçün Yay Məktəbləri gənclərin qeyri-formal təhsil almalarında, onların bilik və bacarıqlarının artırılmasında müstəsna rola malikdir. YAP Binaqədi rayon təşkilatının gənclər birliyinin sədr əvəzi Anar Əliyev də YAP-in təşkil etdiyi Gənc Liderlər üçün Yay Məktəblərinin iştirakçısı olub. Öz təessüratlarını qəzeti-mizlə bələşən A.Əliyev "Mənim də iştirak etdiyim Gənc Liderlər üçün Yay Məktəbinin 1-ci Oğuz turu, həyatında yaddaşalan və doğma günlərdən oldu" - deyərək təmsil olunduğu Binaqədi rayonundan 9 nəfər ən fəal nümunəvi gənclərlə birgə bu düşərgəde iştirak hüquq qazandıqlarını bildirdi: "Bizim üçün həm həyəcanlı, həm məsuliyyətli, həm də əyləncəli günlərin olacağını düşünürük. Həyəcanlı, ona görə ki, yeni bir mühitdə yəni dostlarla 6 gün qalacaqdıq, məsuliyyətli ona görə ki, YAP-da təmsil olunuruq, əyləncəli, ona görə ki, maraqlı və şən bir kollektivin olacağını düşünürük. Həqiqətən də, bu, belə idi. Respublikanın müxtəlif bölgələrindən olan 70 nəfər gənçin iştirak etdiyi bu yay məktəbi bize yeni dostları, paylaşmağı, məhribənliyi, dövlətçiliyi, azərbaycançılığı daha da dərindən öyrənməkdə mühüm əhəmiyyət kəsb etdi. Yay məktəbi ərzində intellektual oyunlar, ilkin tibbi yardım və xüsusi yanğın təhlükəsizliyi təlimləri, sosial şəbəkədən düzgün istifadə olunması, ekolojiya telimi bizerlərin şəxsi inkişafına böyük destək oldu. YAP icra katibinin müavini Siyavuş Nurozov, millət vəkili Kamilə Əliyevin gənclərlə səmimi söhbatı, maarifləndirici məlumatları, tövsiyələri bizi qururlandırdı".



Oğuzda keçirdikləri 6 günün onlar üçün yaddaşalan və unudulmaz olduğuna bildirən A.Əliyev gənclər üçün yaradılmış beş gözəl şəraitə, diqqət və dəstəyə görə YAP-in rəhbərliyinə minnətdarlılığını ifadə etdi.

Cəmilə İsmayılova: "Gələcək və bugünkü missiyamız Ulu Öndər Heydər Əliyev əsərini izləyərək daha güclü və daha müasir Azərbaycan üçün dayanmadan çalışmaqdır"



Azərbaycan Dövlət İqtisad Universitetinin tələbəsi Cəmilə İsmayılova isə Gənclər və İdmən Nazirliyi və Heydər Əliyev Mərkəzinin birəmənlik həyata keçirdiyi "Heydər Əliyevin siyasi məktəbinin öyrənirik" Gənc Liderlər programı, program daxilində, bir çox tədbir və görüşlərdə fəal iştirak etmə şansı qazanıb. "Yeni Azərbaycan Partiyasının bu gün gənclərə sosiallaşmadan və digər sahələrdə yaratmış olduğu imkanlar danılmazdır" deyən C.İsmayılova Gənc Liderlər Programı çərçivəsində Naxçıvan səfərində Ulu Öndər Heydər Əliyevin doğulduğu yurdu gəzməyə və tanımağa şəxs əldə etdiyi üçün qururlanır: "Naxçıvana ilk getdiyimiz gün olduqca səmimi bir tərzdə qarşılaşdıq. Tur zamanı ilk fəaliyyətimiz Ulu Öndər Heydər Əliyevin xatirəsini yad edərək, abidəsi öünə gül dəstələri düzəmkən oldu. Daha sonra biz Ulu Öndər Heydər Əliyev muzeyi ilə tanış olduk. Geniş və ürəkəçən bir atmosferə malik olan muzeydə Ulu Öndər Heydər Əliyevi daha da yaxından tanışdırıq və beləcə, gəzintimizi Duzdağ Fizioterapiya Mərkəzində davam etdirmək üçün yola düşdük. Xalqımızın və gələn xarici qonaqların mərkəzin həkimlərinin xüsusi diqqət və qayğısının nəticəsində, şəfa tapdıqlarını görmək bize sevinc bəxş etdi. Naxçıvan Dövlət Universiteti, Naxçıvan Müəllimlər İstututu, Naxçıvanın məşhur Saat Meydanı və digər yerlərlə bu tur zamanı daha yaxından tanış olduk. Biz burada gözəl xatirələrimizi pərvazlaşdıraraq, xoş bir günü geride qoyaraq, ayrıldıq".

"Bizim bugünkü gəncliyimiz sağlam düşünceli gənclikdir, vətənpərvər gənclikdir, xalqını, millətini sevən gənclikdir" deyən gənc tələbə bildirdi ki, müasir dövrümüzde gənclərimiz mükəmməl təhsil almalı, həyatı dərinən öyrənməli və dünyada gedən prosesləri bilməlidir. Lazımı fəaliyyət göstərib öz xalqına, dövlətinə xidmət etməlidir: "Bizim geləcək və hazırlı missiyamız isə, Ümummilli Lider Heydər Əliyev əsərini izləyərək, daha güclü və daha müasir Azərbaycan üçün dayanmadan çalışmaqdır".

Zümrüd BAYRAMOVA

19 iyul 2019-cu il

“Siyasi mühacir” məsələsi şışdı və partladı!

Sosial şəbəkələrdə Əli Kərimlinin adamlarına “moşennik” ittihamı

Dünəndən Fransada “siyasi mühacir” adı altın-də yaşıyan AXCP gənc-lər komitəsinin fəali Türkel Azərtürkün Almaniyada yaşayın azərbaycanlı ilə rüşvət müqabilində viza almaq üçün aralarındaki telefon danışığının səs yazısı yayılıb. Həmin səs yazısından məlum olur ki, T.Azərtür hər vəchlə qarşı tərəfdən pul qoparmağa cəhd göstərir. Əldə edilən audioyazıdan göründüyü kimi, T.Azərtür tütük viza rüşvətinin yarı-yarı ödənilməsini istəyir və 15gün, yaxud bir ay sonra sənədi alacağını vəd edir. “Səs” qəzeti olaraq, həmin söhbətin maraq doğuracaq bir hissəsini təqdim edirik.

Türkel Azərtürk: Gelən ay mini verebiləksə, 1700 “daşə”də 500-200. İndidən deməyimiz daha yaxşı olardı. 15 gündən sonra, bir aydan sonra o sənədi alardıq. Biri var gələn ay verək, o biri ay alaq sənədi. O baxımdan, deyirəm mən ki, sənədi 1 ay tez almış olacağıq. Yoxsa yenə deyirəm, yazmışam, bir de deyirəm. Sən öz haqq-həsabını məndən yaxşı bilirsən. Mənim xərcim bu qədərdir, bu qədər ata bili-rəm. Başa düşürsən, o baxımdan deyirəm ki, sən fikrini de, mən bilim.

Mühacir: “Mən ona nəyi izah elədim?”




mir.

Prosto ki, mən sənə görə deyirəm ki, niyə gelib burada əziyyət çəkəsən? Onu mən özüm də ucuz edib gələrdim. Sadəcə, fikirləşdim ki, niyə əziyyət çəkim?! Getdim, birbaşa viza aldım, gəldim. İndi izah elədim, yenə də məsləhət onun özünüdür. Durub onu məcbur edə bilmirsən, deyirəm, fikirləşər ki, türk yəqin 3500 deyirə, deməli, oradan 2500 qazanır... Elə ona görə deyirəm ki, məsləhət özünüdür, bax-sın. Hər halda, gələndə də, özü görə-

ay Türkəl, o vaxt tapıb eləyərdin də bir təhər, bu vaxt deyirsən ki, alınmır, mən sənə arxayı oldum. Ya başqa yerdən, başqa adamla düzəldərdim. Ona görə mən qalıram belə, sənə heç bir söz vərə bilməyəcəm. Bu gün məmkündür he, bu gün üçün deyə bili-rəm. Amma sabahki gün üçün deyə bilmirəm.

Qeyd edək ki, bu məsələde bilavasitə AXCP sədri Ə.Kərimlinin “mühacir biznesi” ifşa olunur və onu da xatırlatsaq ki, həmin biznesdə onun Avropa-dakı sağ əllerindən biri də, məhz T.Azərtürk dərbi zaman daha nəyisə izah etməyə ehtiyac qalmır. Belə ki, bu məsələdə Ə.Kərimlidən başqa hər ke-si tənqid, təhqir edən, ailesine qəder söyən AXCP-çilərdən daha birinin qanunsuz mühacirət alverində iştirakı sübuta yetirilib. Eyni zamanda, məlum olur ki, Avropada şəbəkə şəklində fəaliyyət göstərən bu toplum pul-para əldə etmək üçün əllerində olan bütün vasi-tələrdən maksimum şəkildə istifade



Dedim ki, qazaq, gələcəksən, bura-da vəkil bahadır. Gələcəksən bura 350-400 dollar düzəldirsən, gəlirsən bura. Aparırsan vekilə 3000-2500-2000, nə qədərse verirsən. Təzədən səhəri gün sənəd düzəldir. Dublin məsələsinə baxır. Hələ söz də vermir ki, yüzde-yüz sənin üçün bu dublin məsələsini qüvvədən salacağam. Söz vermir. İşə baxıram da, çalışacam qanuna həll edim. Amma olmayıacaqsə da, olmayaçaq. Mən yenə pulumu alacaq. Fakt da bu pulu burada xərcləyəcəksənə, ele get qardaşım, 1200-1300 nə qədərdirsə, düzəməlli-başlı birbaşa alman vizesi al. Həm 6-7 ay Dublin prosedurun getməsin, vaxtin uzanması, həm də rahat otur, intervənyüñ gözle. Həm də ki, vəkile pulu onsuz da verəcəksənə o pulu, olmasa heç verme də. Izah elədim. İndi görün, məndən soruşdu ki, neçəye düzələr? Mən dedim ki, qazaq, bunun en aşağısı bu işi üç nəfərə, yenİ uşağı, ailəsi, özü gələcəklər 3500 dollara. Dedim, indi ucuz tapa bilirsənə, yaxşı, tap, tapa bilmir-sənə, belə et. Mənə elə ciddi fərq elə-

cək ki, vəziyyət necədir. Yenə də cəbhəcidir, özümüzünkür, yaxın uşaqdır, qardaşdır ona görə... yenə məsləhət özünə qalır...

Bu biri işə gelince, yeni sənin işi-nə, indi mən onu söz verə bilmirəm ki, 3 aya olar-olmaz, necə olar... Vəziyyət bəlkə 2-3 aya dəyişir, bəlkə 2 aya, o qardaşı işdən çıxaralar, o prokurorluq-daki qardaş; bəlkə oradan sənəd gelməsi mümkünsüz olar. Məselən, indi mənə deyirler ki, sən dədiyin kimi, o sərhədi bağlayıblar. Ciddi yoxlama-filan, ora-bura. Hətta diplomatik korpusun öz nümayəndələrini belə ciddi yoxlayıb, hər şeyi buraxır. Bilmirəm nə hoqqadır, niyə belə eləyirlər. Mühabibə eləyirlər guya ki, bilmirəm, amma vəziyyət budur. İndi bilmirəm yəni qazam, o vaxta o sənəd məsələləri necə olar, gəlib çıxar-çıxmaz, o qardaş özü yaşayır, ölü, bəlkə də problemi olar heç getirə bilməz. Yenİ onları mən indidən durum sənə söz verim, arxayı eləyim, onu mən yalan danışmış olram. Qazaq, mən ona görə risk edə bilmərəm, sənə deyim, sonra heç cür eləyə bilməyim. Mən də belə qalam, sən də belənək alasan. Sonra deyəsen ki,

edərək, firldaqların tam mərkəzində yerləşirlər. Daha öncələr də, bu barede çoxsaylı informasiyalarla, təhlillərlə çı-xış etmişik.

Bunlar bir cinayətkar şəbəkədirler

Bu arada, audioyazının “youtube” sosial şəbəkəsində yayılmasından sonra, bir çox şəhərlər diqqət çəlb edib. Misal üçün, Adil Əliyev adlı istifadəçi yazi-r ki, bunun, yəni T.Azərtürkün şərəki AXCP fəali Fikret Hüseynovdur: “Avropa oturub saxta möhürülər düzəltdi-rib Ukraynada özüne. Hamiya da 800-900 avrodan bu sənədləri satır. Bunlar bir cinayətkar şəbəkədirler”.

Salim Hacı adlı istifadəçi isə öz rəyində yazıb: “Türkel hələ bir ara Ə.Kərimlinin imzası və möhürü ilə də sənəd satırı. Çok dələdüz adamdır”.

Rauf İsmayılov isə rəy yazaraq bildirib ki, bu cür hallar tez-tez baş verir: “Yeni bir şey deyil ki. AXCP də Müsavat da xaricə mühacir göndərmək businessi ilə məşğuldurlar. Partiya vəsiqəsi satırlar. Utanırlar. Bunların, liderləri Ə.Kərimli, Arif Hacılı danışında vətən, dövlət deyirler. Amma hamisi saxtadır. Alvercidirlər. Gör nə işlə məşğuldurlar. Yaxşı ki, sizin əlinizdə hakimiyət yoxdur”.

Beləliklə, Ə.Kərimlinin “siyasi mühacir” biznesi ətrafindakı faktlar daha aşkar şəkildə üzə çıxır və bu faktların danılmazlığına isə qətiyyən şübhə qalırmır.

Diger şəhərləri də təqdim etdiyimiz materialda oxuya bilərsiniz.

Rövşən RƏSULOV

“Ermənilərin genetik yaddaşı indi onların əleyhinə çevrildi”



Ermənilər möhkəm genetik tarixi yaddaşa malik xalqlar sırasındadır. Bunu onların uydurduğu miflərin diqqətli təhlili göstərir. Bunu SIA-ya açıqlamasına Səsiyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mubariz Əhmədoğlu deyib.

Mərkəz sədrinin sözlərinə görə, Ermənistən genetik yaddaşında daha çox faciəvi, neqativ anlar yaşaması çox böyük ehtimalla xalqın keçdiyi yolun genetik təsviridir: “Çünki ermənilər həmisi konfliktogenliyi ilə xarakterizə olunublar. Tarixə böyük iddiası olan yeganə xalqdır ki, dövləti olmayıb. Ermənistən Xı naziri Z.Mnasakanyan Vaşington görüşündən sonra Dağlıq Qarabağda 3 gün müddətde çoxsaylı görüşlər keçirdi. Onun qondarma qurumun separatçı lideri B.Saakyanla 3 saatlıq görüş keçirməsi diqqət çekir.

Z.Mnasakanyanın dediyinə görə onun səfərdə əsas məqsədi qondarma Dağlıq Qarabağ rəhbərliyində mülkiyyətçilik və yaxud özünəməxsusluq hissini möhkəmləndirməkdir. Dağlıq Qarabağ erməniləri özünü indiki vəziyyətdə rahat hiss etmirlər. Səbəbi Azərbaycandan təhlükəye gözləmələri ilə bağlıdır. Ermənilərin genetik yanaşma yaddaşına prizmasından məsələyə yanaşsaq həqiqət üzə çıxır: Ermənilərin genetik yaddaşında Dağlıq Qarabağ onlara məxsus deyil. Müxtəlif yerlərdən onlar Dağlıq Qarabağ gəliblər, Dağlıq Qarabağ hissə-hissə gəldikcə saxtakarlıqla məşğul olublar. Alban tarixini özünüküleşdiriblər. Bu regionda erməni-müselman ve ya erməni-azərbaycanlı münəqışlarının tarixi çar Rusiyasının Osmanlı və Persiya imperiyalarına qarşı mübarizəsi üst-üstə düşür. İrandan və Osmanlıdan köçüb gəlmələri və ermənilərin bu ərazilərdə olduğu dövrə tarixi saxtalaşdırılmalı ermənilərin genetik yaddaşındadır. Həmin genetik yaddaş ermənilərə dikte edir ki, siz bu torpaqda mühəqqətisiniz. Müəyyən qədər imkana malik oldular üçün ermənilər beynəlxalq aləmdən onları Azərbaycan torpağında sahibə çevirən təminatlar almağa çalışırlar.

Məsələdə burasındadır ki, bir qrup ermənidə bu genetik qorxaqlıq artıq o qədər güclüdür ki beynəlxalq aləmdə heç bir millətə məxsus olmayan təminatlar və yaxud tələbər ortaşa qoyulur. Z.Mnasakanyanın Dağlıq Qarabağda olarkən verdiyi açıqlamanın mahiyəti də budur. Başqa sözə, Mnasakanyana Dağlıq Qarabağ ermənilərini normal psixoloji vəziyyətə getirmək lazımdır ki, digər millətlərlə birlikde yaşaya bilsinlər. Amma Mnasakanyanın psixoterapevt funksiyası uzun müddətli ola bilməz. Genetik yaddaşla bağlı Dağlıq Qarabağ ermənilərinə aid etdiyiklərimizin hamisini Ermənistən ermənilərinin də böyük bir qrupuna aid etmək olar.

“Aprel şəhidlərinə və Milli qəhrəmanımıza həsr olunan saytin hazırlanması” adlı layihə uğurla həyata keçirilib

Azerbaycan Respublikası



“Uşaq və Tələbə Gənclər Dünyası” İctimai Birliyi “Aprel şəhidlərinə və Milli qəhrəmanımıza həsr olunan saytin hazırlanması” adlı layihəsinin uğurla həyata keçirdi. Layihə Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyilə həyata keçirilib. Layihənin məqsədi torpaqların azad olunması və ərazi bütövlüyü uğrunda gedən döyüslərdə şəhid olmuş övladlarımızı və milli qəhrəmanlarımızı gənclərimizə və dünyaya tanıtmaqdır.

Milli qəhrəmanlar və Aprel şəhidləri haqqında informasiya saytı olmadığını nəzərə alaraq, sayt qısa müddət ərzində 3 dildə (Azərbaycan, ingilis, rus) versiyası hazır edilib və mütəmadi olaraq məlumatlarla eləvə ediləcək. Daha böyük auditoriyaya çatmaq üçün saytin sosial mediada (Facebook, Twitter) da hesabların açılması nəzərdə tutulur.

Saytda Qan yaddaşımız, Soyqırımlar, Aprel döyüsləri və Milli Qəhrəmanlarımız barədə yazılar dərc edilib və digər dillərə tərcümə edilib. Saytda həm QHT-lərə Dövlət Dəstəyi Şurasının, həm də Müdafiə Nazirliyinin resmi saytlarına keçid etmək mümkündür. Həmçinin “Uşaq və Tələbə Gənclər Dünyası” İctimai Birliyinin tarixi və fealiyyəti barədə qısa məlumat saytda öz əksini tapib. Saytin davamlı olması və mütəmadi olaraq yenilənməsi üçün könüllülerin də cəlb olunması nəzərdə tutulur.

Əli Kərimlini cəzalandırmaq üçün hüquq-mühafizə orqanlarına müraciət olunacaq

Kərimovlar nəslinin aqsaaqqalı Nuhəli Kərimov nəzərdə tutduqları planın detallarını açıqladı



Müxalifetdaxili qarşıdurmalar dərinləşdikcə, partiyalardan yeni qopmalar baş vermekdədir. Xüsusilə də, AXCP və Müsavatdan istefalar daha geniş xarakter daşımaqdadır. Bu da, sözügedən partiya yetkililərinin radikal, milli və dövlətçilik maraqlarına zidd siyaset aparmaları ile bağlıdır. Son günlərin prosesləri təsdiq edir ki, ümumilikdə, 1 ay ərzində AXCP-dən Ə.Kərimlinin idarəciliyinə, fealiyyətdəki uğursuzluqlara etiraz eləməti olaraq 500-dən çox cəbhəci istəfa verib. Ə.Kərimli isə, hələgərlək edərək, istefaları örtələmək üçün iddia edir ki, guya istəfa verənlərin evezine, partiyaya yeni üzvlər qəbul olunur. Ümumiyyətlə, AXCP-dən qopmalar baş verendə, Ə.Kərimli bu cür xəberlər dövriyyəye buraxılır. Halbuki o "yeni üzvlərin" kimliyi, ad və soyadları qeyd olunmur. Bu isə, AXCP sədrinin yalana əl atıb, insanları aldatmağa çalışdığını göstərir. AXCP sədrı Ə.Kərimlinin emisi oğlu, "Azərbaycan fermeri" qəzətinin baş redaktoru Nuhəli Kərimov bizimlə səhbətində bildirdi ki, emisi oğlunun anormal hərəkətlərindən bütün nəsil xəcalet hissi keçirir və onun islah olunması üçün yollar arayırlar: "Təessüf ki, bu adam yalan və böhtəndən çox istifadə edir. Xarici qrantlar əldə etmək üçün milli və dövlətçilik maraqlarını satmağa çalışır. Bunu bir adı var - xəyanət və satqınlıq".

Xalqı Əli Kərimli sifətli erməni maraqlarına xidmət edən "siyasetçiləri" yaxşı tanıyor"

N.Kərimovun sözlərinə görə, Azərbaycan xalqı Ə.Kərimli sifətli erməni maraqlarına xidmət edən "siyasetçiləri" yaxşı tanır və onların ötən əsrin 90-ci illərdə Azərbaycanda yaratdıqları xaos və özbaşinalığı, böhranlı vəziyyəti yaxşı xatırlayırlar: "O dövrü yaşayışın hər kəs və kitablardan, qəzetlərdən oxuya və televiziyalardan izləyen gənc nəsil yaxşı bilir. AXC-Müsavat cütlüyünün sərisiz ənsurlarının yaritmaz siyasetləri səbəbindən, dövlət müstəqilliymiz məhv olmaq ərefəsində idi, iqtisadi-siyasi sahədə çöküş hökm sürür, xalqın sabaha olan inamı sarılmışdır. Birmənəli şəkildə, demək olar ki, Ümummilli Liderimiz Heydər Əliyev 1993-cü ildə xalqın təkidli telebi ilə ikinci dəfə siyasi hakimiyyətə qaytmasayı, bugünkü müstəqil və müasir Azərbaycandan səhət belə gedə biləndə. Bu reallığı onlar da anlayır və etiraf edirlər. O dövrün çətin və ağır dövrünü yaşamış insanlar bugünkü sabitliyi o xaosa dəyişmək fikrində ola bilməz".

N.Kərimov onu da bildirdi ki, Ə.Kərimli ilə bir kökdən yaranmışq, qohumluğumuz da, şübhəsiz, var: "Ancaq Ə.Kərimlinin apardığı bugünkü siyasetə yox deyirəm. Onun siyaseti uğursuzdur və o, davamlı olaraq, uğursuzluq içərisində batır. AXCP deyilən partiyada bir zamanlar tanınmış simalar var idi. İndi isə, onların heç biri yoxdur. Bütün bunlar Ə.Kərimlinin uğursuz siyasetinin nəticəsidir. Bir partiyani idarə edə bilməyən Ə.Kərimli bu gün ölkədə prezidentlik uğrunda mübarizə ap-

rır. Bu, çox gülməlidir. Kərimlilər nəslinin aqsaaqqalı mənəm. Ə.Kərimlinin aqsaaqqalı kimi, ona bacardığı işin dalınca getməyi tövsiyə etmişəm. Deyirəm ki, bacardığın işin dalınca get. Dövləti idare etmək sənlik deyil. Savadlı adam ola bilərsən, ancaq savad prezident olmaq üçün bir çox göstəricilərdən birdir".

"Əli Kərimli satqınlığının bədəlini ödəyəcək"

N.Kərimov onu da qeyd etdi ki, Ə.Kərimlide heç bir müsbət göstərici yoxdur: "Əli Kərimli 1993-cü ildə hakimiyyətdə olduğu zaman, respublikamızı elə bir iflic vəziyyətə saldı ki, Ulu Öndər Heydər Əliyev kimi nəhəng adam, xalqın çağırışı ilə ikinci dəfə hakimiyyətə gelişindən sonra bütün iradəsini və təcrübəsini bir yere qoyaraq, Azərbaycanı çətinliklə xilas ede bildi. Ə.Kərimlilərin yenidən ölkəmizi iflic vəziyyətinə salmasını düşünməsini xəyanət kimi qəbul edirəm. Gəncləri mitinqə çağırır, ictimai-siyasi sabitliyi pozmaq isteyir. Çıxır mitinqlərde boşboş vədlər verir. Bütün bunlara yol verməyəcəyik. Ə.Kərimli kimi insanlar ölkəni şəxsi məqsədlərinə qurban vermək isteyirlər. Məqsədləri yalnız öz şəxsi mənafələridir. Bu gün hər bir azərbaycanlı xalqımızın birliyinə çalışmalıdır. Ə.Kərimliyə, bir daha onun aqsaaqqalı kimi deyirəm ki, xəyallarını, yuxularını danişmaqla, insanları aldatmasın. Ne zamana qədər o, Ulu Öndər Heydər Əliyevin haqqını itirəkse, emim oğlu olmasına baxmayaraq, onun siyasi fealiyyətini rədd edəcmə. Ə.Kərimli kimilər heç klub müdürü olmağa yaramır, nəinki böyük iddalarda ola".

N.Kərimov onu da bildirdi ki, çirkab içinde olan Ə.Kərimli sosial şəbəkələrdə trolları vasitəsi ilə xalqın adət-ənənesini və milli dəyərlərini təhqir edir: "Bu gədə-güdə sosial şəbəkələri söyüş məkanına çevirib. Bu cür anormal mövqeyi ilə Ə.Kərimli cəmiyyəti özündən və müxalifətdən iyrəndirir. Cəmiyyətdə fikir formalasdır ki, ondan başqa müxalif yoxdur. Sosial şəbəkələrin imkanlarından istifadə edən Ə.Kərimli və trolları insanları hədəfə alıb, onların şərəf və ləyaqətlərini təhqir edirlər. Artıq sübuta yetirilib ki, Ə.Kərimlinin çoxsaylı saxta profiləri var. Bu saxta profiller vasitəsi ilə o, insanları təhqir edir. Qətiyyətə demək olar ki, sosial şəbəkələrdə saxta profilerlər ənənesini Ə.Kərimli getirib. Bu insan öz şərəfini və ləyaqətini pula satan adamdır. Artıq o, AXCP adlı oyuncaq qurumu siyasi bir mübarizə metodu kimi deyil, şəxsi obyekti kimi istifadə edir. Həm də, siyasetə gəlir mənbəyi kimi baxır. Təbii ki, bu gün ölkəmizdə mövcud olan sabitliyin pozulması Azərbaycanın dağıdıcı müxalifətine və xarici qüvvələre lazımdır. Ə.Kərimli və onun kimi müxalif partiya sədrleri xari-

ci keşfiyyatın ələtisi olmağa üstünlük verir və müxtəlif iyrənc vasitələrle mövcud ictimai-siyasi sabitliyi öz məddi maraqları namine pozmaq cəhd edirən. Ancaq İ.Qember, Cəmil Həsənli, Ə.Kərimli, A.Hacılı və digərləri bilmelidirlər ki, ölkəmizdə möhkəm əsaslı söykənən sabitliyi pozmaq qeyri-mükündür, həm də xalq-iqtidarı birliyi möhkəm əsaslara söykənir. Ə.Kərimlinin meydan təfəkkürü, nece 30 ilə dəyişməyib, bundan sonra da dəyişməyəcəyi şübhəsizdir. Çünkü "quyu su tökməklə, quyu sulu olmaz" məsəli səbəbsiz yerə deyilməyib".

"Yeni Azərbaycan Partiyasından başqa bu gücü və imkana malik partiya yoxdur"

N.Kərimov müxalifətin mitinqlər keçirmək isteyinə də münasibet bildirib. "Azərbaycan fermeri" qəzətinin baş redaktoru qeyd edib ki, xarici maraqlı qüvvələrin istək və tələblərinə uyğun olaraq, irəli sürürlən təklifləri ele müxalifət düşərgəsində rədd edildiyindən, liderciklər küçə yürüşləri və mitinqlər keçirmək iddiaları ilə çıxış edirəl: "Amma reallıq budur ki, həmin aksiyalar iflasla nəticələnir. Bu isə, o deməkdir ki, müxalifət düşərgəsində təmsil olunan partiya sədləri ilə onların xaricdəki ağaları arasında ciddi ittilaflar yaranır. Məhz bu ittilafların nəticəsidir ki, xarici qüvvələr müxalifətə bəzi məsələlərdə əməkdaşlıq etmək dən imtina edirlər. Bu günlər "Milli Şura"nın sedri Cəmil Həsənlinin, elecə də, Müsavat başşanı Arif Hacılının Avropaya səfərlər etmələri, məhz yaranan ittilafların aradan qaldırılması üçün hesablanan səfərlər olub. Ancaq reallıq budur ki, artıq xarici qüvvələr heç bir işə yaramayan, sadəcə, alındıqları maliyyə yardımlarını silməkle məşğul olan müxalifətə iş birliyine getməkdən imtina edirlər. Onlar özlərinə hörmət belə etmirler. Çünkü dərk edirlər ki, xarici maraqlı dairələrlə onlarla iş birliliyi qurmaq istəmir, ancaq yene də onlar özlərini satışa çıxarmağa çalışırlar. Bu isə iyrənc haldır, ittihamla layiqdir. İsteklərə nail olmaq üçün xarici ölkələrdən imdad diləməkdən, her şeydən əvvəl, mənsub olduğun ölkə vətəndaşlarının reğbetini qazanmaq lazımdır. Öz ölkəsinin daxili dəstəyini qazanmamış heç bir siyasi qüvvənin dayanıqlı uğur qazanması münkən deyil. Partiyaların real gücü vəsiqələr və üzvlük biletleri ilə müəyəyen edilmir. Siyasi təşkilatların gücü nizamnamə çərçivəsində fealiyyət göstərmələri ilə və xalq tərəfindən qəbul olunmaları ilə ölçülür. Bu gün Azərbaycanda xalqın partiyası olan Yeni Azərbaycan Partiyasından başqa bu gücü və imkana malik partiya yoxdur. Düşünmürəm ki, uzun illər bundan sonra da YAP-a alternativ olabilecek təşkilat olsun. Azərbaycanın bu günü və sabahı, xoşbəxt və firavan həyati Ulu Önderimiz Heydər Əliyevin əsasını qoymuş və ölkə Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevi rəhbərliyi ilə apardığı müdrik siyasetlə bağlıdır".

i.ƏLİYEV

Açıqlandı: Ölkəmizdə 5,2 milyona yaxın işçi qüvvəsi var

Bu il iyulun 1-nə



olan məlumatə basasən, ölkəmizdə iqtisadi fəal əhalinin sayı 5 milyon 167 min nəfərdən çox olub, onlardan 4 milyon 915 min nəfərdən çoxunu məşğul əhali təşkil edib. Dövlət Statistika Komitəsində AZERTAC-a verilən məlumatə görə, bu il iyunun 1-i vəziyyətinə muzdla işləyənlərin sayı 1 milyon 590 min 700 nəfər, o cümlədən iqtisadiyyatın dövlət sektorunda 898 min, qeyri-dövlət sektorunda ise 692 min 700 nəfər təşkil edib. Neft-qaz sektorunda çalışanların sayı 35 min, qeyri neft-qaz sektorunda çalışanların sayı ise 1 milyon 555 min 700 nəfər olub. Müəssisə və təşkilatlarda muzdla çalışan işçilərin 23,4 faizi məhsul istehsalında, o cümlədən 7,2 faizi tikintidə, 7,2 faizi emal, 3,1 faizi kənd təsərrüfatı, məşə təsərrüfatı və baliqçılıq, 2,2 faizi mədənçixarma, 1,9 faizi su təchizatı, tullantıların təmizlənməsi və emalı, 1,8 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bələşdürülməsi və təchizatı sahələrində məşğul olub.

Xidmet sahəsində işləyənlərin 21 faizi təhsil, 18,4 faizi ticaret, nəqliyyat vasitələrinin təmiri, 8,4 faizi sehiyyə və sosial xidmətlər, 6,9 faizi dövlət idarəetməsi və müdafiə, sosial təminat, 4,6 faizi nəqliyyat və anbar təsərrüfatı, 3,5 faizi inzibati və yardımçı xidmətlər, 3,5 faizi istirahət, əyləncə və incəsənət, 3,4 faizi peşə, elmi və texniki fəaliyyət, 1,7 faizi informasiya və rabitə, 1,6 faizi maliyyə və sıqorta fəaliyyəti, 1,6 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1 faizi digər sahələrdə xidmətlərin göstərilməsi və 1 faizi daşınmaz əmlakla əlaqədar əməliyyat sahələrində çalışıblar.

Bu il iyulun 1-nə olan məlumatə görə, məşğulluq xidməti organlarında 55,8 min nəfər işsiz qeydiyyata alınıb, onların 34,6 faizini qadınlar təşkil edib. İşsizlikdən sıqorta ödənişinin orta məbləği 221,2 manat olub.

Bu il Azərbaycanda 75 nəfər vətəndaşlığı qəbul edilib

Azərbaycanda daimi yaşımaq üçün müraciətlər



əsasən Gürcüstan, Rusiya, Türkiye, İran, Ukrayna və digər ölkələrdən daxil olub. SİA-nın məlumatına görə, bunu Dövlət Migrasiya Xidmətinin rəisi Vüsal Hüseynov dənən keçirdiyi metbuat konfransında deyib. Onun sözlərinə görə, bu ilin 6 ayı ərzində Azərbaycanda 75 nəfər vətəndaşlığı qəbul edilib: "Daimi yaşamaq üçün ümumilikdə 1694 nəfərə icazə verilib. Onların 347 nəfəri Gürcüstan, 225 nəfəri Rusiya, 95 nəfəri Türkiye, 43 nəfəri Ukrayna və İran vətəndaşları olub. Eyni zamanda, daimi yaşamaq üçün icazələrin sayıda 31 faiz azalma müşahidə olunub".

Çıraqqala abidəsində bərpa işlərinə başlanılıb



Səbran rayonu əraziində yerləşən, V-VI əsrlərə aid Çıraqqala abidəsində bərpa işlərinə başlanılıb. Bu baretdə AZERTAC-a Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkışaf və Bərpası üzrə Dövlət Xidmətinin mətbuat katibi Fariz Hüseynov məlumat verib. Bildirilib ki, bu ilin mart ayında Prezident İlham Əliyevin imzaladığı müvafiq Sərencama əsasən, ölkəmizin ən qədim tarixi abidələrindən biri olan Çıraqqalada möhkəm ləndirmə və bərpa-konservasiya işlərinin aparılması üçün 2 milyon manat ayrılb. Ötən müddət ərzində bərpa-konservasiya işlərinin aparılması üçün zəruri tədbirlər həyata keçirilib, layihə-smətə sənədləri hazırlanıb. İyul ayının əvvəlindən isə bərpa işlərinə start verilib.

Çıraqqala mərkəzi qala da daxil olmaqla 17 bürçdən ibarət düzbucaqlı formada olub. İndi həmin bürclərin ancaq üçü salamat qalıb. Ümumilikdə isə qalanın izləri məlum olan 8 bürçdən bərpa-konservasiya işləri həyata keçirilecək. Görüləcək işləri zamanı bürclərə qala divarları da bərpa-konservasiya olunacaq, ərazidə arxeoloji tədqiqatlar da aparılacaq. Tarixi abidəni ziyarət edənlərin rahatlığını təmin etmək məqsədilə ərazidə yerləşən meşənin içində qalaya qalxacaq piyadalar üçün yol, eləcə də qala divarları boyu yol salınacaq. Çıraqqalanın bərpası üzrə işlərin bir il ərzində yekunlaşdırılması nəzərdə tutulub. Lakin ərazinin mürekkeb relyefi və hava şəraitı bu müddətin uzanmasına təsir edə bilər.

19 iyul 2019-cu il

TƏRS BAXIŞ

Erməni pulu başa necə düşür?

Neçə illərdir ki, Avropanın küçə-bazarlarında, tualet və pri-tonlarında “özünəməxsus siyasət” aparan əməlli-başlı gəda-güdaların üzə çıxan yeni videoları, əslində, şok doğurmaya bilməzdi. Bilməzdi, ona görə ki, həmin gəda-güdalar gecə-gündüz sosial şəbəkələrdə “vətən”, “millət”, “qeyrət”, “namus”, “azadlıq”, “istəfa” deyə bölgələri yırtılana qədər bağrıqları halda, onların küylərinə gedib, həzirdə da həbsdə olan “aldadılmış kəvəkiblər” bu günün özündə hücrələrində “balanda” yeyirlər. Amma bunlar...



Bunlar kabab yeyib, erməni əmi-dayıldan “qrant” adı altında alıqları avroları kef məclislərində bir-birlərinin başlarına səpirlər. Belə, Avropa və kef məclisi... Ancaq kef edənlər heç də fransızlar deyil, necə ki, “fransız xalqı Baden-Badende kef edir” tipli ifadələr yayılmışdı... Kef edənlər Ə.Kərimlinin vaxtı “İŞİD”i Azərbaycana baş kəsməye dəvət edən doğmaca əmisi oğlu İngilab Kərimovdur ki, digər kef edən Məhəmməd Mirzəlinin başına həmin o erməni pullarını səpəleyir. Hələ ötən əsrin 90-larında toylda şabaş səpmek kimi bir mənasız ənənə var idi ha, bax, onun kimi, öz də avro ilə. Məncə, hazırlı dövrə avronun məzənnəsinə kiməsə xatırlatmağa ehtiyac yoxdur. Amma yəqin ki, Ə.Kərimliyə bu xatırlatmayı etməyə ehtiyac var. Ona görə ehtiyac var ki, son günlər “migrant alveri” məsələsində dənilməz, köklü faktlar ortaya çıxmışa başlayıb. Yeri gəlmışkən, kef edib, erməni pulunu havaya sovuranlar arasında elə AXCP sədrinin sağ əli, “siyasi mühacir” biznesinin baş alverçisi, xüsusi şərəfsizliyi ve qeyrətsizliyi ile tanınan Fikret Hüseynli də var. Mən həle Seyran Rəfiyev adlandırılın digər şərefsilik simvolunu demirəm...

Beləliklə, Avropanın hansısa dalamında maşınlarını saxlayıb kef məclisi düzəldən bu



şərəfsizlər yiğnağının hər biri AXCP sədrini Ə.Kərimli tərəfindən az qala “müberiz məlek” kimi təqdim olunaraq, “Milli Şura”nın mitinqlərində yiğişib, “siyasi mühacir” olmaq istəyən kəslərə təqdim olunurdu. Niye də olmasın? Məger Kərimlinin mitinqlərində avropalı olmaq istəyənlərin erməni pulu qazanıb da, kef etməyə ixtiyarları, haqları yoxdurmu?

Ancaq öz aramızdır, istər-istəməz, belə bir sual yaranır ki, gecə-gündüz monitor, klaviatura arxasında özlərini “məzəlüm”, “əzabkəs”, “yaziq”, “binevə”, hətta BAKİRƏ kimi təqdim edən bu kişiciklərin harin, bəzi müftəxər məmər balalarından nələri ilə fərqlənirlər? Fərq birdir - ermənilərin filan-fulan yerlərinə dəsmal çəkməkla, öpüb və gözlerinin üstüne qoyub, əvezində, “qrantlar” qoparmaqla. Belə baxanda, bəzi məmurların harin balaları bunlardan pakdırılar...

Yenə də öz aramızdır, Ə.Kərimlinin sağ ve sol əlləri bir-birlərinin lazımsız başlarına avro səpərkən, onların vicdanları sizləmədi? Məncə, yox, çünkü sizləməq üçün adamda, kişidə gərək ki, vicdan ola. O isə, yoxdur bunlarda. Ona görə də, Ə.Kərimlinin güdəzinə gedərək, həbsə düşüb, sixıntıda olan, “siyasi məhbus” adlandırdıqları şəxslər, bir qəpik də olsa, göndərmişlər. Hərif-zad deyillər ki, hazır öz boş başlarına səpərlər də, erməni əmi-daylarının onlara peşkəş etdikləri avroları.

Bəlkə də onlar bu vəsiyyə ilə “erməni dəyirmanına su tökmək” ittihamlarını üzərləndən götürməyə çalışıblar, ancaq əksinə, dəha da sübut ediblər ki, əslində, ele ən çox erməni pulunu yeyən də bunlarıymışlar - şərəfsizlər, ləyaqətsizlər və mənəviyyatsız ünsürlər yığnağı...

**Rövşən RƏSULOV
P.S. Əli Kərimlinin adamlarının
başlarına elə erməni pulu
yaraşırımiş...**

Son vaxtlar “Milli Şura”nın sədrini Cəmil Həsənli ilə qurumlu qeyri-rəsmi rəhbəri, AXCP sədrini Əli Kərimli arasında qarşıdurma özünün pik nöqtəsinə yüksəlib.

Eyni qurumda - “Milli Şura”da temsil olunan bu şəxslərin gözlənilmədən bir-birinə qarşı ittihamlar irəli sürməsi nədən irəli gelir və ola biləmi ki, qarşılıqlı ziddiyetlər nəticə etibarı ilə onların ayrılmışına getirib çıxarsın? Söhbət etdiyimiz məsahiblərimiz C.Həsənli ilə Ə.Kərimlinin iddialarının toqquşması səbəbindən, onların uzun yol getmələrinin mümkün olmadığını bildirdilər.

“Həftə içi” qəzetiñin baş redaktoru Sevinc Seyidova:
“Müxalifət düşərgəsində dərin böhran yaranıb”

- Bu gün müxalifət düşərgəsində dərin böhranın yaşandığı heç kimə sirr deyil. Bunun əsas səbəb-

Cəmil Həsənli ilə Əli Kərimlinin yolları ayrılır



lərindən biri
ölükəmizdə
həyata keçirilən
dərin
islahatlar
fonunda
xalq-iqtidar
birliyinin

daha da möhkəmlənməsidir, di-
ğer mühüm amil müxalifətə tə-
məsil olunanların şəxsi ambisiyaları-
dır. AXCP sədrini Əli Kərimli partiya
sədrini olduğu dövrlərdən özünün
müttəfiqlərinə qarşı ikili oyunları
ilə yadda qalıb. Əbülfəz Elçibəy,
İsa Qəmbər, Rüstəm İbrahimbəyov
nümunələri yaddan çıxmayıb.
Bir neçə il əvvəl “Milli Şura” adı al-
tında yaratıqları təşkilatdan hər
kəsi uzaqlaşdıraraq, özünü müxalifətin
vahid lideri kimi göstərməyə
çalışı. Bu missiyani həyata keçir-
mək üçün Cəmil Həsənli amilin-
dən istifadə etdi. Artıq Cəmil Hə-
sənlinin varlığını özünə təhlükə

görən Ə.Kərimli ondan da canını
qurtarmağa çalışır. Müxalifətin in-
diki böhrən şəraitində isə özünü
yenə də məsuliyyətdən kənardə
saxlamaq üçün hədəf olaraq, Cə-
mil Həsənliన öne çıxarı. Bu pro-
seslərin hansı sonluqla nəticələnə-
cəyini zaman göstərəcək. Lakin
ikisi arasındakı münasibətlərde
gərginliyin artacağına söyləyə bilə-
rik.

**“Yurdaş” partiyasının sədrini
Mais Səfəri: “Həç vaxt
müxalifət liderləri
arasında normal insanı
münasibətlər olmayıb”**

- Bu, bir reallıqdır ki, 30 ildən
çoxdur ki, siyasetdə sürünən müxalifət liderləri arasında heç vaxt
normal insanı münasibətlər olma-
yib, onların hər biri öz şəxsi ma-
raqları üçün çalışıblar. Onlar öz

şəxsi maraqlarını hər şeydən üş-
tün tutublar. Bir də görünən ki, öz-
lərini kiminləsə çox yaxın göstəri-
lər. Amma bir-birləri ilə maraqları
toqquşan zaman dərhal yenidən
münasibətləri pozular.



Yeni o mü-
nasibətlər,
əslində, sə-
mimilik üzə-
rində qurul-
mamış mü-
nasibətlər-
dir. Onların arasında olan qeyri-
səmimilik müxalifətin dağılmışına
gətirib çıxarı. Bir sözlə, müxalifət
düşərgəsini təmsil edən şəxslər
arasında dava-dalaşların, konflik-
lərin olmasına normal baxıram.
Yeni onlar arasında bu cü halların
olması gözləniləndir. Ümumiyyət-
le, bu gün müxalifət liderləri bir-
birləri ilə yola getməyə-getməyə,
sadəcə olaraq, öz varlıqlarını rek-

lam etmək üçün birlik nümayiş et-
dirirlər. Amma hər kəs çox yaxşı
bilir ki, müxalifət düşərgəsini təm-
sil edən şəxslər, sadəcə olaraq,
görüntü xatırına “birləşirler”. Əslində,
radikal müxalifət partiyaları
arasında artıq uzun illərdir ki, da-
va-dalaş gedir. Yeni sözügedən
partiyaların zəifləmələrinin səbəb-
lərindən biri, məhz o partiyaların
bir-birinə amansız zərbələr vurma-
lıdır. Demək olar ki, müxalifət li-
derləri bir-birini sıradan çıxarmaq
üçün hər şeyi edir. Müxalifətin ara-
sında gedən bu savaşın da əsas
məqsədi öz düşərgələri daxilində
birincilik uğurundan gedən müba-
rizədir. Yeni onlar arasında olan
bu savaş “ana müxalifət” uğrunda
gedən mübarizədir. Bu dava-dalaş
da onları çox acınacaqlı bir veziy-
yətə getirib çıxaran əsas amildir.
Bu gün də onlar arasında bu savaş
davam edir.

GÜLYANƏ

Əlişkanın əlisayağı qohumları...

Və ya satqın və mənəviyyatsız Əli Kərimlinin “fədakar” qohumları da cəzalarını çəkəcək

AXCP sədrini Əli Kərimlinin sərgüzəştləri bitib-tükənmir. İndi də satqınçıların “sūlaləsi” olan Ə.Kərimlinin qohumlarının kef məclisində “nə qədər ki, Əlişka dəyinən satqınçılıq siyaseti var, pul da var” deyib satqınçılıqla əldə etdiyi pulları kef məclisində sağa-sola səpələməklə, “fəxr” edirlər.

Ə.Kərimli də “Məhsul” stadionunda Azərbaycan gənclərini “müberizəye”, “vətənpərvərliyə” və “təmiz”, “qürurlu” olmağa səsleyirdi: “Ey gənclər, azadlıq uğrunda mübarizədə fedakar olun!” deyən Ə.Kərimli gəncləri texribata səsleyir. Hansı üzlə? Ə.Kərimli üçün bir sifət yoxdur. Vətən və xalq təessübündən məhrum olan Ə.Kərimlinin məqsədi Avropanın müxtəlif ölkələrində məskunlaşan “mühacirlər”in sosial şəbəkələrdə dövlətə və xalqa qarşı əxlaqsızcasına “qara piar” kampaniyası aparmaqdır.



Vətən və xalq təessübündən məhrum olan və Avropanın müxtəlif ölkələrində məskunlaşan “mühacirlər”in sosial şəbəkələrdə dövlətə və xalqa qarşı əxlaqsızcasına “qara piar” kampaniyasını davam etdirən Ə.Kərimlinin məqsədi bəllidir. Və elə bu məqsəd-

quruşdan da məhrum olacaq, Avropa kückə süpürməklə zibilxanada eşlənəcəklər. O zaman kückə itləri kimi, kückələrə qalacaqlar. Ancaq qanun qarşısında etdiyiniz cinayətlərin cəzalarını alacaqsınız.

Rəfiqə HÜSEYNOVA



Xaçmaz pomidoru Bakı bazarlarına çıxdıqdan sonra qiymət ucuzlaşacaq

Xaçmazın pomidor sahələrində bol məhsul yetişib. Rayonda becərilən pomidor bir həftə ərzində kütłəvi halda Bakının və digər bölgələrin bazarlarına çıxarılaçq. Bundan sonra paytaxt bazarlarında pomidorun qiymətinin nəzərəçarpacaq dərəcədə aşağı düşməsi gözlənilir. Bu barədə Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunun direktoru Elmar Allahverdiyev AZORTAC-ın bölgə müxbirinə müsbəhəsində bildirib.

Institutun mütxəssisləri kütłəvi yığım öncəsi Xaçmazın pomidor sahələrinə baxış keçiriblər. Rayonun dənə çox pomidor becərilən Qusarçay, Aşağı-zeyid və Susay kəndlərində təsərrüfat sahibləri ilə görüşən mütxəssislər məhsuldarlığın bol olduğunu müşahidə ediblər.

Qadın hüquqlarının müdafiəsinin təkmilləşdirilməsi yolları və problemləri

Qadının tarixdə yeri və rolunun araştırılması göstərir ki, qadın - tarixi proseslərin əsas təkanverici qüvvəsidir. Çünkü o, sosial dinamikanın elə bir qanununu təmsil edir ki, bütün sosial sistemlər ona nəzərən formalasır və süqüt edirlər. Görünür, təbiətdə olan antrop principi də bu meyar üzərində formalaslaşır. Siyasi patriarchal sistemlər onu nə qədər çox əzirlərsə, bir o qədər sistem içində çökür. Onun əməyinin istismar olunması, bütün sistemin istismarına şərait yaradır. Siyasi sistemləri çökdürmək üçün, qadınların sosiofiziki gücündən istifadə edirlər. Qadının azadlığı, bütün istismar sistemlərinin iflasına və sosial ədalətin bərpə olunmasına səbəb olur. Buna görə də, cəmiyyətin tarixi təkamülündə gender bərabərliyi mühüm əhəmiyyət kəsb edir.

Rauf Məmmədov yazır: "Araşdırımlar göstərir ki, erkən evlilikdə (18 yaşdan evvel), xüsusilə, qızlar çok böyük risklərə gedirlər. Çünkü onun nəticələrində oğlanların qurtulmaq şansı olduğu halda, qızların belə bir şansı minimundur. Erkən evliliyin ən ağır fiziki və psixoloji-mənəvi yükü qızların üzərinə düşür. Təhsil almaq hüququndan məhrum olan qızların sosial həyatdan təcrid edilməsi və "ər evinə" məhkum edilməsi, patriarchal ənənənin şüuraltı davranışıdır. Bu davranış normasında yalnız kişilər deyil, qadınlar da iştirak edirlər. Çünkü onlar da, "ər evinə" məhkum edilərək, həmin dəvətlərin əsgərlərinə çevrilirlər. Əfsuslar olsun ki, bu cür "aile divarları" arasında yetişen insanlar sonradan həmin normaları sosial idarəetməyə getirirlər.

Bu gün boşanan, əxlaqsız yollara düşən, cinayət törədən, övladlarını tərk etmək məcburiyyətində qalan, öz valideynlerinin evindən qovulan, qətl edilən, narcomaniyaya qurşanan minlərlə qadınlar arasında erkən evliliyin qurbanı olanlar az deyildir. Onların bu duruma düşmələrinə səbəb, qadının varlığını inkar edən zərərli gender stereotipləridir. O, tarixin qədim çağlarından bu gənədək gələn köləlik zehniyyətinin davamıdır. Bütün peygamberlər tarix boyu ona qarşı inqilabi mübarizə aparsalar da, onlardan sonra gələn ruhanılar zümrəsi həkim təbəqələrlə birgə köləliyi dırçetdilər. Çünkü patriarchal haki-miyetin gücü itaətkar rəiyətin köləliyinə bağlıdır. Bu düşüncə və stereotiplərdən azad olmadan, inkişafə nail olmaq mümkün deyildir. Bunun bariz nümunəsi, erkən evliliklərin geniş yayıldığı cəmiyyətlərdə müşahidə olunan hərtərəfli gerilikdir."

R.Məmmədovun tövsiyələri: "Azərbaycan gender bərabərliyi və modernleşme sahəsində çox nailiyyətlər əldə etmişdir. Lakin cəmiyyətdə bu sosial proseslərdən kənardə qalan əhali kütłəsi də mövcuddur. Bu, artıq bir problemdir. Bu problemin həlli üçün aşağıdakı tövsiyələri irəli sürürük.

Tövsiyələr

- Dünyəvi və dini nikahların ayrı-ayrılıqda deyil, vahid bir formatda birləşdirilməsinə ehtiyac vardır. Məsələn, nikah qeydiyyatını həyata keçirən dövlət idarələrində dini nikah mərasimini yerinə yetirən rəsmi ilahiyatçıların da iştirakı müüm-

kündür. Bu məcburi deyil, könnüllüəsaslarlayerinə yetiriləbilər. Bu kimitəbdirlərin gerçəkləşdirilməsi "dövlət nikahı" və "dini kəbin" anlayışları arasında ziddiyəti ortadan qaldırır və nikah məsələsinə olan məsuliyyətin psixoloji olaraq artmasına səbəb olar.

- Bəzi ölkələrin qanunverciliyində rəsmi nikah yaşı 16-15 və daha aşağıdır. Bu yaş həddi onların qanunverciliyində eks olunduğu üçün, həmin yaşda (15-16) olan evliliklər nikah statusuna malikdirlər. Lakin beynəlxalq qadın və uşaq hüquqları baxımından, bu cür evlilikləri qanunverciliy səviyyəsində təsbit edən dövlətlər insan hüquqlarını pozurlar. Əger Uşaq Hüquqları Konvensiyasına görə, 18 yaşına çatmamış olan şəxs uşaq (qeyri-yetkin) saylarsa, onun bu yaşadək əre getməsi, həmcinin, cinsi əlaqədə olması da cinayət hesab olunmalıdır. 18 yaşadək (16-17) cinsi əlaqəyə giren qızların hamile qalmaları, erkən evliliklərə səbəb olan əsas amillərdəndir. Yetkinlik yaşına çatmayan qızların əre getməri hüquq pozuntusudursa, onların abort etdirməye məcbur qalmaları və öz sağlamlıqlarını təhlükə altına alması da, qadın və uşaq hüquqlarının kobud şəkildə pozulması halıdır.

- Bəzi bölgələrdə patriarchal ənənələrin idarəetmə mexanizmına sirayət etdiyini nəzərə alaraq, bölgələrin rəhbər vəzifələrinə azad düşüncəli qadınların təyin olunması və məqsədönlü şəkildə gender bərabərliyi siyasetinin həyata keçirilməsi dəha məqsədəyənqundur. Çünkü onlar bölgənin qadınları ilə intensiv əlaqələr yaradaraq, müasir demokratik bir sistemin formalşamasına şərait yarada bilərlər. Bu məsələ, ilk dövrə çətinliklərlə üzləşsə də, tədricən öz səmərəsini verəcəkdir.

- Erkən evlilik həm müxtəlif növ zorakılıqlara səbəb olur, həm də hüquqi baxımdan məsuliyyət yaradır. Obyektiv yanaşsaq, burada tek məsuliyyət valideynin üzərinə düşmənliyidir, həm də orta məktəbin və məktəb rəhbərliyinin məsuliyyəti olmalıdır. Sınıf rəhbərləri dərəcə gəlməyen şagirdlərin arxasında evlərinə getməli və valideynlərlə maarifləndirici səhəbətlər aparmalıdır. Uşaqların dərəcə gəlməmələrinə göz yuman məktəb direktorları vəzifədən uzaqlaşdırılmalıdır. Bununla bağlı, həm də cəmiyyət tərəfindən

ictimai qınaq olmalıdır.

- Azərbaycanda erkən evliliklərin, əsasən, bölgələrdə, kənd yerlərində olduğunu nəzərə alaraq, həmin ərazilərdə təhsilin, ümumi dünyagörüşünün, sosiallaşma səviyyəsinin aparılması şərait yaradılmalı, sosial-iqtisadi layihələr çərçivəsində və gəncərin istedadları istiqamətində kiçik biznes fəaliyyətləri genişləndirilməlidir.

Gənclərin, xüsusilə, gənc qızların iqtisadi müstəqilliyinin artırılması, gender problemlərinin həlli istiqamətində mühüm bir addım olar.

Cüntü qadınların təhsil və iqtisadi müstəqilliyi bir-biri ilə sıx bağlı olduğu kimi, cəmiyyətin inkişafı ilə də birbaşa elaqəlidir.

- Qadınların sosial status elde etdikdən sonra maskulinləşməsinin qarşısını almaq üçün, gender təhsili metodologiyasının tətbiqi vacibdir.

Təhsil sisteminde müasir gender metodlarının pozitiv cəhatlərinin tətbiqi, qız və oğlanların fərqli potensial imkanlarının açılması və inkişafetdirilməsinə, həmcinin, onların bir şəxsiyyət kimi formalaşmasına şərait yaratmaqla yanaşı, cəmiyyətin inctimai şurunda gender stereotiplərinin dağılmاسını təmin edəcəkdir.

- Yüksek vəzifələrdə çalışan və böyük biznes ilə məşğul olan qadınlar cəmiyyətin gözündə "kişi kimi qadın" deyil, qadın keyfiyyətləri ilə böyük şəxsiyyət kimi tanınmalıdır. KIV-də və əməli fəaliyyətdə "qadın-şəxsiyyət modeli"nin inkişaf etdirilməsi vacibdir.

Bunun üçün, televiziya ekranlarına çıxməq üçün özüne sponsor axtaran bezi qadın müğənnilərdeyil, cəmiyyətin sosial-iqtisadi və sosial-mədəni inkişafında mühüm rol oynayan qadınları getirilməlidir. Bu, məktəbli qızları təhsilə və təkamülə həvəsləndirməklə, erkən evlilik kimi gender bərabərsizliyi hallarının ortadan qalxmasına səbəb olacaqdır.

- Erkən evliliklə mübarizədən təsirli üssüllərdən biri, qızların təhsilərini davam etdirmələridir. Bunun üçün, yoxşul ailələrdən olan qızların təhsilini davam etdirmələri və hətta ali təhsil almaları üçün müəyyən güzəştlərin edilməsi və onlara tələbə təqaüdü şəkildə maddi dəstəyin verilməsi məqsədəyənqundur. Çünkü cəmiyyətin inkişafına qoyulan bu sərməye, gələcəkdə öz maddi və mənəvi bəhrəsini artıqlamaşdı ilə verəcəkdir.

- Erkən evlilik daha çox yoxşul ailələrdə müşahidə olunur. Bu ailələrin maddi durumunun yaxşılaşdırılması məqsədilə qeydiyyata alınması və onların öz məşəğulluq fəaliyyətlərinin təmin olunması məqsədəyənqundur. Bu, bir sosial layihə şəkildə həyata keçirilə bilər.

Layihə çərçivəsində qızların erkən əre verilməmələri şərti ilə



Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu

KIVDF

www.kivdf.gov.az

Bu yazı Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu maliyyə dəstəyi ilə "İnsan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığının artırılması" istiqaməti çərçivəsində hazırlanıb

təhsil almalarına dəstək nəzərdə tutula bilər.

10. Bölgələrdə erkən evliliklərə səbəb olan amillərdən biri də, əksər bölgələrdə demografik balansın pozulmasıdır. Evlilik yaşına çatan kişilərin başqa ölkələr və şəhərlərə əmək miqrasiyası nəticəsində, qadın-kisi arasında disbalansın yaranmasına səbəb olmuşdur. Bu vəziyyət bir çox ailələri narahat edir və qızlarının evde qalmaq təhlükəsini artırır.

Biz başqa ölkələrdə işləməyə gedən kişilərin bir qismının qaldıqları yerde evləndiklərini nəzərə alsaq, mövcud durumun bölgələrdə xoşagelməz nəticələr yaradacağına düşüne bilərik.

Bunun üçün, bölgələrdə xırda və orta biznesin, fermer təsərrüfatının inkişaf etdirilməsinə və xaricdə işçi qüvvəsinin geri qayıtmasına nail olmaq lazımdır. Bu demografik balansın təmin olunmasına, erkən evliliklərin azalmasına və sağlam ailələrin və sağlam nəsilərin yetişməsinə təkan verer. Azərbaycanda 1975-2015-ci illərdə şəhər və kənd əhalisi üzrə ümumi nəsilvərmə emsalının 3,74%-dən 2,1 %-ə düşməsi (DSK), 2000-2015-ci illərdə abortların sayının 7,8 %-dən 10,3 %-ə yüksəlməsi (DSK), 1960-2015 illərində boşanmaların sayının 0,7 %-dən 1,3 %-ə qalxması (DSK) bunu düşünməyə əsas verir.

- Erkən evliliyin qarşısının alınması istiqamətində aparılan maarifləndirmə işlərinə bölgələrin ruhanişləri cəlb olunmalıdır. Onlar, İran, Səudiyyə Ərəbistanı və digər yerdən aldıqları fətvarlara deyil, elmi dəlillərlə erkən evliliyin islam dininə zidd olduğunu əhaliye çatdırılmalıdır. Bizim, bu monoqrafiyada təqdim etdiyimiz "İslam dininin erkən evliliyə münasibəti" yarım fəslindən istifadə oluna bilər.

13. Erkən evliliyin və evlilik yaşıının artmasına səbəb olan tensiyonların qarşısının alınması üçün gənc ailələrin sosial evlərdə mənzil almaları şərtlərini asanlaşdırmaq və onların əməyindən da-ha səmərəlişkildə faydalana- ma-la, cəmiyyəti gəncləşdirmək məq-sədəyənqundur.

gender bərabərliyi formulu (kişi = qadın) kişilərin ailə və cəmiyyət üzərində məsuliyyətini azaldır. Bu isə, hem ailənin, hem də cəmiyyətin iflasına səbəb olur (Avropana olduğu kimi). Kişi = qadın + 2 və daha artıq formulu isə, patriarchal sistemi daha da sərtləşdirərək, ailənin və cəmiyyətin qapalı şəkildə içində çökməsinə şərait yaradır. Yaxın Şərqdəki inqilab və münaqışlərin kökündə, həmcinin, şüuraltı feminist üşyani dayanır. Hər iki arzuolunmaz nəticədən qorunmaq üçün, bölgələrə görə, kişi = qadın + 1 formuluna uyğun gender siyaseti aparmaq doğrudur.

- Erkən evliliyin qarşısının alınması istiqamətində aparılan maarifləndirmə işlərinə bölgələrin ruhanişləri cəlb olunmalıdır. Onlar, İran, Səudiyyə Ərəbistanı və digər yerdən aldıqları fətvarlara deyil, elmi dəlillərlə erkən evliliyin islam dininə zidd olduğunu əhaliye çatdırılmalıdır. Bizim, bu monoqrafiyada təqdim etdiyimiz "İslam dininin erkən evliliyə münasibəti" yarım fəslindən istifadə oluna bilər.

- Erkən evliliyin və evlilik yaşıının artmasına səbəb olan tensiyonların qarşısının alınması üçün gənc ailələrin sosial evlərdə mənzil almaları şərtlərini asanlaşdırmaq və onların əməyindən da-ha səmərəlişkildə faydalana- ma-la, cəmiyyəti gəncləşdirmək məq-sədəyənqundur.

VAHİD ÖMƏROV,
fəlsəfə üzrə fəlsəfə doktoru

Bakcell sosial şəbəkələrdə cavablandırılmış müraciətlərə görə ən yüksək nəticə göstərməkdə davam edir



Wi-Fi" ilə internet ADSL ilə müqayisədə daha sürətlidir və abunəçilərə 60 GB-a qədər limitsiz internet paketləri təqdim edilir. Qeyd edək ki, avadanlıq "Nar" 4G-LTE şəbəkəsinin əhatə etdiyi hər yerdə internetə çıxış əldə etmək imkanı verir.

"Azerfon" şirkəti ("Nar") ticarət nişanı 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. "Nar" ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irlisinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. "Nar" ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. "Nar" şəbəkəsi hazırda ölkə ərazisinin 97,5%-ni (işgal olunmuş ərazilər istisna olmaqla) əhatə edir və 7800-dən artıq baza stansiyası ilə 2,3 milyondan çox abunəçiye yüksəkkeyfiyyətli xidmət göstərir.

Ses

Son sahifə

19 iyul

YAP Pirallahı rayon təşkilatının 2019-cu ilin I yarımilliyinin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilib



Dünən YAP Pirallahı rayon təşkilatının 2019-cu ilin I yarımilliyinin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş hesabatı ilə bağlı tədbiri keçirilib. Tədbirdə çıxış edən rayon təşkilatının sədri Hikmət Şikarov Yeni Azərbaycan Partiyasının 1992-ci il noyabrın 21-də Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi altında formalşaraq, siyasi həyata vəsiqə aldığı və xalqın partiyasına çevrildiyini söyləyib. Qeyd edək ki, 17 iyul 2013-ci il tarixində Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının təsis konfransı keçirildi və yarandığı gündə rayonumuzun inkişafında və ictimai həyatında Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının mühüm rolü oldu. Partiyanın 6 ayı ərzində təşkilatın fəaliyyətinin uğurlu və məhsuldar olduğunu söyləyən H.Şikarov mədəni-kültəvi tədbirlərin keçirilməsində fealiq nümayiş etdirdiyini vurğulayıb.

Hesabat yığıncağında gündəlikdə duran rayon təşkilatı ərazi ilk partiya təşkilatlarının fəaliyyəti ge-

niş müzakirələr və tövsiyelər yadda qaldı. Gündəlikdə duran 3-cü məsələ - Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatı gənclər birləşmənin fəaliyyəti barədə məlumat verilib.

Tədbirdə Pirallahı rayon Ağsaqqallar Şurasının sədri Fazıl Məhəmmədov, icra nümayəndəliyi ərazi ilk partiya təşkilatının sədri Həsən Niftəliyev, 235 Nöli orta məktəb ərazi ilk partiya təşkilatının sədri Şahin



Allahverdiyev və digərləri Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının 2019-cu ilin ilk 6 ayı ərzində fəaliyyətini qənaət bəşər hesab ediblər.

Tədbir Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının ictimai-siyasi həyatında feal iştirak edənlərin Fəxri Fərmanla təltif edilməsi və partiya sıralarına yeni qəbul olunmuş bir qrup şəxse partiya vəsiqələrinin təqdim olunması ilə yekunlaşır.

R.NURƏDDİNOĞLU

Zidan Poqbadan əlini üzdü



"Real" "Mançester Yunayted" in futbolçusu Pol Poqbanı transfer edə bilməyəcək. Qol.az-in "Marca" ya istinadən yadıdığı xəbərə görə, Madrid klubunun baş məşqçisi Zineddin Zidan komandada görməyi çox istədiyi fransız yarımmüdaficəninin transferinin gerçəkləşməyəcəyini artıq qəbul edib. Bildirilir ki, İngiltərə təmsilçisi Poqba üçün 200 milyon avro tələb edir. "Real" in isə oyuncuya bu məbləği verə bilməyəcəyi vurğulanıb.

"Qarabağ" yaxşı komandadır"

"Cempionlar Liqasında növbəti mərhələsində olmaq çox yaxşıdır. Çünkü bu, İrlandiya Liqasının oyunçusu üçün yüksək pillədir. "Qarabağ" in həqiqətən də yaxşı komandadır. Amma biz də necə komanda olduğumuzu bilirik və bunu əvvəllər də göstərmişik".

Qol.az-in məlumatına görə, bu sözleri "Dundalk" in qapıcısı Qari Rodjers ölkəsinin mətbuatına deyib. Cəmptionlar Liqasının 3-cü təsnifat mərhələsində "Qarabağ" la qarşılaşacaq İrlandiya klubunun qolkiperi "Riqa" ya qalib gəldikləri görüş haqda da danışır: "İki oyuna baxdıqda, növbəti mərhələyə yüksəlməyə layiq olduğumuzu düşünürəm. İlk hissədə çoxlu qol epizod yaratdıq, amma istifadə edə bilmədik. Bu qədər dramatik oyunda qələbə qazanmaqdən zövq almaliyiq".

Baş redaktor:

Bəhrəz Quliyev

Baş redaktorun müavini:

Valeh Məhərrəmli
Fətulla Həsənov

Ünvanımız: Bakı şəhəri,
Üzeyir Hacıbəyov
küçəsi, 66.

Şəhadətnamə: № 022492
<http://www.ses-news.az>
<http://www.sesqazeti.az>
E-mail: ses@sia.az
Tel: 598-33-90 Faks: 493-11-62

Redaksiyanın mövqeyi ilə müellifin
mövqeyi üst-üstə düşməye bilər.

Qəzet "Ses" in komputer mərkəzində yığılır, səhifələrin
"Azərbaycan" nəşriyatında çap olunur.
Qəzetde AzərTAc, SIA və AZADINFORM informasiya
agentliyklərinin məlumatlarından istifadə olunur.

Qəzet
bazar və bazar
ertəsindən
başqa hər gün
nəşr olunur
Tiraj: 4600